

**Muxtar KAZIMOĞLU-İMANOV**

*AMEA-nın həqiqi üzvü*

*AMEA Folklor İstítutunun direktoru*

*e-mail: mukhtarkazimoglu@gmail.com*

**ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATIMIZDA DEMONİZM**

**Xülasə**

Demonik varlıqlardan folklorda ən geniş yer tutanı şeytandır. Şeytan, xalq təsəvvürünə görə, dünyada yalnız bədxah adamları yox, həm də xeyirxah adamları hərəkətə gətirir, insanların (yaxşılı-pisli) çalışış-çapalamasında, özlərinə gün ağla- maq üçün dəridən-qabıqdan çıxmışında şeytan əvəzsiz rol oynayır, insanlar şeytansız heç cür ötüşə bilmirlər.

Digər xtonik varlıqlar kimi, şeytan da ikili mahiyyyət daşıyır, onun simasında xeyirlə şər, yaxşı ilə yaman, qurmaqla dağıtmaq üzvi şəkildə birləşir. Tamamilə təbii haldır ki, şər qüvvə kimi qarşıya çıxan şeytan son nəticədə folklor qəhrəmanının sehrli köməkçisənə çevrilir.

Şeytanla, bütövlükdə demonik varlıqlarla bağlı təsəvvürlərin mifdən, folkloranın gələn ümumi cəhətləri yazılı ədəbiyyata da öz təsirini göstərir. Əbdürəhim bəy Haqverdiyevin “Pəri cadu”, Hüseyn Cavidin “İblis” kimi əsərlərində demonizm mövzusunun çoxmənalı, çoxplanlı və çoxqatlı bədii ifadəsi ilə qarşılaşıraq.

*Açar sözlər: demonik varlıqlar, obrazın ikili mahiyyyəti, xeyirlə şərin vəhdəti, sehrli köməkçi, mifoloji düşüncə, yazılı sənət, çoxmənalılıq.*

**Mukhtar KAZIMOGHƏLU-İMANOV**

**DEMONISM IN OUR ORAL AND WRITTEN LITERATURE**

**Summary**

The most common demonic creature in folklore is the devil. According to the folk's opinion the demon puts in action not only ill-wishers, but also good people in the world, the demon plays an indispensable role in the work of people (good and bad), in their earning for living, the people can't do anything without the demon.

Like other chthonic beings, the demon has a dual nature, in which it combines good and evil, well and harm, construction and destruction in the organic form. It is quite natural that the devil, who appears as an evil force, eventually becomes the magic helper of the folk hero.

The general features of the imaginations about the devil and demonic beings as a whole, coming from myth and folklore, also have an impact on written literature. In the works such as “Peri jadu” (“Fairy witchcraft”) by Abdurrahim

bey Hagverdiyev, “Devil” by Huseyn Javid one can meet multi-layered, multi-faceted and multi-planed artistic expressions of the theme of demonism.

**Keywords:** demonic beings, dual nature of the image, unity of good and evil, magic helper, mythological thinking, written art, polysemanism

### Muxtar KAZIMOGLU-ИМАНОВ

## ДЕМОНИЗМ В НАШЕЙ УСТНОЙ И ПИСЬМЕННОЙ ЛИТЕРАТУРЕ

### **Резюме**

Дьявол (сатана) – самое распространенное из демонических существ в фольклоре. Согласно народному поверью, сатана приводит в действие не только злых, но и добрых людей в мире, играет незаменимую роль во всех чаяниях и борьбе за выживание людей (и хороших, и плохих), люди не могут обойтись без дьявола.

Как и другие хтонические существа, дьявол имеет двойственную природу, в его лице органично соединяются добро и зло, созидание и разрушение. Вполне естественно, что дьявол, предстающий как злая сила, со временем становится волшебным помощником народного героя.

Общие черты представлений о дьяволе и демонических существах в целом, заимствованные из мифа и фольклора, оказывают влияние и на письменную литературу. В «Пери джаду» Абдурахим бека Ахвердиева и «Дьяволе» Гусейна Джавида мы встречаемся с многозначным, многогранным и многопланенным художественным воплощением темы демонизма.

**Ключевые слова:** демонические существа, двойственный характер образа, единство добра и зла, магический помощник, мифологическое мышление, письменность, многозначность.

### **1.**

Yeraltı dünya ilə bağlı müxtəlif obrazları əhatə edən demonizmin həmin obrazlardan birinin (demonun – iblisin) adı ilə adlandırılmasına təbii hal kimi baxmaq lazımdır. Çünkü demonik obrazlar arasında daha populyar olanı, şifahi və yazılı ədəbiyyatda daha geniş yer tutanı məhz iblisdür. Xalq arasında ən çox şeytan adı ilə tanınan bu obrazın folklorlarındakı səciyyəvi funksiyasının nədən ibarət olmasını aydınlaşdırmaqdə nağılların beynəlxalq süjet sistemi mühüm əhəmiyyət daşıyır. Aarne – Tomson beynəlxalq nağıl sistemində, eləcə də folklorşunas İlkin Rüstəmzadə tərəfindən işlənib hazırlanmış “Azərbaycan nağıllarının süjet göstəricisi”nə əsaslanıb deyə bilerik ki, dünya xalqlarının nağıllarında şeytan daha çox öz axmaqlığı ilə seçilən, baş qəhrəmanın ağıl-dərrakəsi müqabilində məglubiyətə uğrayan bir obraz kimi təqdim olunur. Təsadüfi deyil ki, İlkin Rüstəmzadə “Azərbaycan nağıllarının süjet göstəricisi”ndə “Axmaq div (şeytan) haqqında

nağıllar”ı ayrıca bir bölmə olaraq qeyd edir (1, 287). Bu bölmədə şeytan və div obrazlarını eyni funksiyalı obrazlar kimi götürməkdə İlkin Rüstəmzadə, əlbəttə, haqlıdır. Doğrudan da, demonik obrazlar içərisində məzmun və mahiyyətcə şeytana yaxın olan obrazlardan biri məhz divdir. Belə yaxınlığın hesabınadır ki, şeytanla bağlı məlum və məşhur nağıl süjetlərinin bir çoxunda div – şeytan əvəz-lənməsinin şahidi olur. İnsan və şeytan münasibətdən bəhs edən hər hansı nağıl süjetinin başqa bir variantında insan və div münasibətdən bəhs edilməsinə məntiqəyğun folklor faktı kimi baxırıq. Həm şeytanın, həm də divin axmaq yerinə qoyulmasından bəhs edən nağılların baş qəhrəmanı, adətən, trikster təbiəti ilə seçilir. Belə qəhrəmanlar sırasında Azərbaycan nağılları üçün səciyyəvi olanı keçəldir. “Keçəl” adlı nağılların birində şeytana qalib gəlmək və onun qeyri-adi gücündən faydalana maq məhz trikster kələkbəzliyi sayəsində mümkün olur: Göyün üzünü qara bulud alır, yağış yağmağa başlayır. Çöldə buzov otaran keçəl soyunub paltarını bir daşın altına qoyur. Yağış kəsəndən sonra daşın altından paltarını götürüb geyinir. Adam libasında gəzən şeytan keçəldən yağış yağında paltarın necə quru qalmasının sırrını soruşur. Üfürməklə adamı divara yapışdırmaq əməlini şeytandan öyəndikdən sonra keçəl paltarı yağışdan quru saxlamağın “sirrini” açmalı olur. Şeytan aldadıldıqını görüb keçəlla davaya başlayır. Ağıl-dərrakədə şeytana üstün gələn keçəl əlbəyaxa savaşda da çomaqla rəqibi meydandan qovub çıxarmağı bacarır (2, 141-142). Bu nağılda keçəlin şeytandan sonra qarşılaşlığı demonik varlıqlardan biri əjdahadır, biri də divdir. Biz əjdaha (ilan) və şeytan əlaqələrinə ayrıca toxunacağıq. Əjdaha (ilan) məsələsini bir az sonraya saxlayıb bu məqamda şeytanla divin funksiya yaxınlığına diqqəti yönəltmək istəyirik. Qeyd etməyi vacib bilirik ki, yuxarıda xatırlatdığımız keçəl və div qarşılaşmasına oxşar qarşılaşmanın bir çox nağıllarda keçələ div arasında da görürük. “Keçəl” adlı nağılların başqa birində trikster təbiətli qəhrəman yeddi divi çox asanca aldada və onların axırına çıxa bilir: Qapısında nökərcilik etdiyi xəsis tacirlə, tamahkarlılıqda tacirdən geri qalmayan dərgə və molla ilə haqq-hesab çəkən keçəl bir gözəl qız tapıb evlənmək üçün uzun səfərə çıxır. İşıq gələn tərəfə gedib bir mağarda ifritə qariya rast gəlir. Qarının təndirə salıb öldürə bilir. Qarının oğlanları – Yeddi divlə haqq-hesab çəkmək daha böyük fərasət və iti ağıl tələb edir. Keçəl divlərə deyir: “Ananız getdi bulaxdan su götirməyə, mənə dedi oğlanlarım gələndə de ki, bura yeddi düşmən gələcək, onları öldürmək üçün oğlanlarım gərək yeddi dəyirman daşını çıxarıb damın üstüne qoysunlar. Düşmənər gəlib evə girəndə başlarına salıb hamisini öldürsünlər”. Divlər keçəlin sözünə inanıb yeddi dəyirman daşını damın lap qıraqına qoysurlar. Keçəl deyir: “Siz hamınız baş-başa verib qapının ağızında dayanın, mən çıxbı damın üstünnən o daşların birini salım sizin başınıza, əger sizə kar eləsə, düşmənlerimizə də kar eləyər”. Bu sözə inanıb divin yeddisi də baş-başa dəyirman daşının altında dururlar. Keçəl dəyirman daşlarının yeddisini də itələyib salır divlərin başına (3, 200). Keçəlin şeytanla və divlə qarşılaşmasından bəhs edən nağıllarda adı bir çomaqla şeytanın meydandan qovulub çıxa-

rılması, dəyirman daşı ilə divlərin öldürülməsi təəccüb doğurmamalıdır. Təəccüb doğurmamalıdır ki, xatırlatlığımız nağıllarda rəqibin çomaqla hücumu müqabilində şeytan niyə sehr və möcüzə nümayiş etdirmir və yaxud divlərin canı şüşədədir-sə, onları dəyirman daşı ilə öldürmək neçə mümkün olur? Nəzərə alınmalıdır ki, keçəlin şeytanla və divlə qarşılışmasından bəhs edən nağılların mənşəyində sehrlili nağıllar dayansa da, əslində onlar mahiyyətə məisət nağıllarıdır. Həmin nağıllarda qəhrəmanın ən çox hiylə işlətməklə düşmənə qalib gəlməsi məhz məisət nağıllarının poetikasından irəli gələn bir xüsusiyyətdir. Sehrlili nağıllardan törədiyinə görə bu nağıllarda yeri gəldikcə sehrlili nağıllı elementlərindən də istifadə edilməsi tamamilə töbidiir. Keçəlin yeddi divə qarşı mübarizəsindən səhbət açan nağıllarda sehrlili nağıllardan gəlmə başlıca element sehrlili bulaqla bağlı elementdir. Həmin bulaqla çimmeklə keçəl dönüb gözəl bir oğlan olur. Bu o deməkdir ki, nağıllı söyləyicisi keçəlin o dünya ilə bağlılığını, onun qeyri-adi mənşə sahibi olmasına işarə edir. Məhz bu cür qeyri-adi mənşə sahibi olmağın göstəricisidir ki, bir çox nağıllarda keçəl yalnız ağıllın gücünü yox, həm də qılincın gücünü təmsil edən bir qəhrəman kimi təqdim olunur. Uzağa getmədən belə yenilməzlik cizgisini şeytana yağılı havada paltar islatmamağın “sirtini” açan keçəldə də görə bilərik: başqa igidlər qırx divin canının yerləşdiyi şüşəni bir oxla vura bilməyib daşa döndüklləri halda, keçəl bu çətin işin öhdəsindən məharətlə gəlməyi bacarır (2, 144). Maraqlıdır ki, nağıllarda triksterlik sərgüzəştləri ön plana keçdikcə, kələkbazlıq qəhrəmanın aparıcı xüsusiyyəti kimi təqdim olunduqca və süjet yumoristik məzmun daşıdıqca demonik obrazların qeyri-adilik mərtəbəsindən endirilib sıravi obrazlara çevriləsinin şahidi oluruq. Belə sırviliyi trikster təbiətli qəhrəmanla hünər yarışına çıxan demonik obrazların timsalında da görürük. Hünər yarışmasında demonik obrazların sırviliyi o səviyyədədir ki, onları ən aciz və ən qorxaq adam belə məğlub edə bilir: arvadın evdən qovub çöle atlığı qəhrəman divlə rastlaşdıqda divin hədə-qorxusu müqabilində dilini işə salmalı, divi hünər meydanına çağırmağın olur. Hünər göstərməyin şərtlərində biri ovucda sıxıb daşdan su çıxarmaqdan ibarətdir. Div daşı ovcunda sıxıb toza döndərsə də, daşdan su çıxara bilmir. Nağıllı qəhrəmanı gizlətdiyi yumurtanı xəlvətcə cibindən çıxarıb daş adı ilə sıxır və “daşdan su çıxarmaq məharəti” nümayiş etdirməklə divə qalib gəlir (4, 91-92). Yeri gəlmışkən qeyd edək ki, trikster təbiətli qəhrəmanın div və şeytanla yarışması və yarışdan xatırlatlığımız səkildə qalib çıxməsi məisət nağılları arasında ayrıca bir süjet qrupunu təşkil edir. Ancaq biz məisət nağılları ilə yanaşı, sehrlili nağılları, əfsanə və rəvayətləri, müxtəlif növlü mifoloji mətnləri nəzərə almasaq, demonik varlıqların, xüsusən də şeytanın folklor dakı funksiyasını natamam şəkildə öyrənmış olarıq.

Mifoloji düşüncədə şeytan (iblis) qədər dərin iz buraxan ikinci bir demonik varlıq tapmaq çətindir. Şeytanın (iblisin) qüdrəti, mifoloji təsəvvürə görə, cilddən cildə girib insan qəlbini ələ almasında və insanı onun (şeytanın) iradəsinə uyğun addımlar atmağa təhrik etməsindədir. Əgər belədirse, yəni şeytan gücün-qüdrətin

bir rəmzidirsə, onda insan düşüncəsində bu güc-qüdrəti dəf etmək arzusu da yer tapmalıdır və tapır da. Məisət nağıllarında şeytan güc-qüdrətini dəf etmək arzusunun həmin nağılların poetikasına uyğun ifadəsini görürük. Öz qəhrəmanını ideallaşdırın xalq şeytana üstün gəlməyi qəhrəmanın iti ağıl-dərrakəsinin mühüm bir göstəricisi hesab edir. Şeytan kimi güc-qüdrət sahibinə qalib gəlmək nağıllı qəhrəmanın necə bir fərasət yiyesi olmasını diniyyəciyə catdırmağın meyarına çevirilir.

Nağıllı qəhrəmanının gücü şeytanın gücünə nisbətdə öz ifadəsini tapdıgi kimi, şeytanın da gücü daha çox Allaha münasibətdə ortaya çıxır. Tanrı dərgahında şeytan yeganə varlıqdır ki, yeri-göyü yaradanın hər buyruğuna müti qul kimi əməl etmək istəmir. Mifoloji təsəvvürə görə, şeytanın Tanrı dərgahından qovulmasının da başlıca səbəbi onun Tanrı buyruğunu yerinə yetirməməsidir. Əlbəttə, şeytanın ilahi hökmə şəkk-şübə ilə yanaşması və Allahın üzünə ağ olmaq iddiasında bulunması mifoloji mətnlərdə mənfi planda, şeytanı lənətləmək baxımdan təqdim olunur. Amma fakt da faktlığında qalır. Fakt budur ki, şeytan müti şükranlıq, səssiz-səmirsiz itaətkarlıq qarşısıdır. Onun bu cəhətini daha qabarıq əks etdirmək üçün mifoloji mətnlərdə əks qütblerin qarşılaşdırılmasından geniş şəkildə istifadə olunur. Qütbüñ bir tərəfində hədsiz şükranlıq nümunəsi göstərən şəxs, digər tərəfində bu şükranlığı heç cür qəbul etməyən şeytan dayanır. Əyyub peyğəmbər və Yaqub peyğəmbərin şükranlığından bəhs edən rəvayətlər bu baxımdan çox səciyyəvidir. Əslində həmin rəvayətlər eyni süjetin müxtəlif variantları üzərində qurulub. Süjetin ümumi məzmunu bələdir: Peyğəmbərin on üç (bəzi variantlarda qırx) oğlu, çoxlu var-dövləti var, canı da gümrahdır. O, Allahdan yerlə göy qədər razıdır. Allah onu sınaga çəkir – oğlanlarının hamısını öldürür. Peyğəmbər Allaha şükür edir, “Allah vermişdi, Allah da aldı” deyir. Allah peyğəmbərin bütün var-dövlətini əlindən alır. Peyğəmbər yenə “Allah vermişdi, Allah da aldı” deyib Allaha şükür edir. Allah peyğəmbəri üçüncü sınaga çəkir – onun sağlamlığını əlindən alır. Peyğəmbərin bədəninə qurd düşür. Yarasındakı qurd yerə düşdükcə götürüb yarasının üstünə qoyur ki, ey Allahın heyvanı, Allah məni sənə yem verib, niyə yerə düşürsen?! Peyğəmbərin ağlaşımaz şükranlığını görən şeytan onu məzəmmət edir: “Ay Allah səən öyüyü yixsin, o Allah səə nə gün ağleeb ki, aa bı qədər şükür-səna eleersən?” (AMEA Folklor İnstitutunun arxiv). Göründüyü kimi, peyğəmbərin ifrat şükranlığı şeytanın ölçü-biçisi ilə bir araya sığınır və o, peyğəmbəri Allaha etiraz etməyə çağırır.

Allah və şeytan münasibətdən bəhs edən rəvayətlərin bir çoxunda şeytanın allahlıq iddiasına düşən bir varlıq kimi səhbət açılır. Son vaxtlar Ağdaşdan toplanan mifoloji rəvayətlərin birində şeytanın Allah-taala hüzuruna gəlib “Allahlılığını ver mənə” deməsi (5, 98) diqqət mərkəzində duran əsas məsələdir. Həmin bölgədən toplanmış başqa bir mətnədə işə şeytan, Allahla yanaşı yaradıcı bir qüvvə kimi təqdim olunur: Allah torpaqdan insan yaradır, insanı hərəkətə gətirmək üçün ruh yaradır, ancaq nə qədər çalışırsa, ruh bədənə daxil olmaq istəmir, “içəri qaranıxdı, mən içəri gire bilmərəm” deyib durur. Şeytan böyürdən çıxır, Allahdan

icazə alıb insan bədənине daxil olur və orada “dinqılıtı salır”. Ruh deyir: “Girim görüm orda nə səs var”. Ruh bədənə daxil olan kimi şeytan “ağzın qapayır”, ruh qalır bədəndə (5, 96). Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrindən toplanan və şeytanın allahlıq iddiasından xəbər verən mətnlər ümumtürk yaradılış mifləri ilə yaxından səsləşir. V.Radlovun qeydə aldığı qədim türk yaradılış miflərində biri bu məzmundadır: Nə yer, nə göy, nə günəş, nə də ay varmış. Yalnız su varmış. Tanrı və insan iki qara qaz şəklində uçurmuş. İnsan külək yaradıb suyu hərəkətə gətirir və Tanrıının üzünə sıçradır. Tanrıdan daha yüksəyə qalxmaq istəyen insan suyun içinə düşüb boğulmağa başlayır, “aman, Tanrım, məni qurtar” deyib imdad diləyir (6, 175). Bu nümunədə insanın Tanrı ilə yan-yanası durması, hətta Tanrıdan daha üstün mövqeyə can atması göz qabağındadır və süjet davam etdikcə bu motiv müxtəlif yönlərdən özünü bürüzə verir: Tanrı yer üzünü yaratmaq üçün insanlara su dibinə enib ordan torpaq gətirməyi tapşırır. İnsan su dibinə enməli olur. İkinci dəfəsində su dibindən bir yox, iki ovuc torpaq götürür. Bir ovuc torpağı Tanrıya verib, ikinci ovuc torpağı ağızında gizlədir ki, özünün ayrıca torpağı olsun. Ancaq insan bu istəyinə də çata bilmir. Çünkü torpaq insanın ağızında böyüyür və az qalır ki, insanı boğmuş olsun (6, 176). Bu mifdə xoasun təsvirinə və Tanrı – insan münasibətlərinə xüsusi diqqət yetirən folklorşunas Səfa Qarayev yazar: “Günəş və ayın, yer və göyün olmaması ilkin xoasun təsvirinin verilməsinə xidmət edir. Amma bu xoas heç də boş deyildir, diqqət etsək, gələcək yaradıcılığın inkişaf nöqtəsi olan dualizmin bu xoasun içinde gizləndiyini görə bilərik. Bu dualizmin bir tərəfini Tanrı, digər bir tərəfini isə insan təşkil edir” (7, 44). Əlbəttə, Səfa Qarayev xatırlatdığını mifoloji mərndə insanın “Tanrı əmri altında olan bir obraz” kimi təsvirinə göz yummur. Bununla yanaşı, Tanrı və insan qarışlaşmasının məndə bir dualizm nümunəsi kimi eks olunmasına da qətiyyən şübhə etmir. Maraqlıdır ki, həmin məndə Səfa Qarayevin xüsusi diqqət yetirdiyi Tanrı və insan qarışlaşması Tanrı və şeytan qarışlaşmasının başlanğıc nöqtəsidir. Bunun ən mühüm göstəricisi odur ki, Tanrı insanın günahkarlığını görüb onu Erlik adlandırır və özü ilə Erlik arasında hakimiyyət bölgüsü aparır: kim günahlarını məndən gizlətsə, o sənin olsun; sənin günahından özlərini qoruyanlar mənim olsun (6, 176). Türk mifologiyasında Ülgenlə birlikdə Erliyin xüsusi yer tutması məlum məsələdir. O da məlum məsələdir ki, yaradılış miflərində Erlik şeytan funksiyasının daşıyıcısıdır. V.Radlovun yazıya aldığı və yuxarıda bir parçasını misal çəkdiyimiz mifoloji mətnin başqa bir parçası Adəm və Həvvə süjetinin oxşarlığı və burada şeytan yerində Erliyin, Adəm və Həvvə yerində isə Töröngöy və Edji adlı kişi və qadının təsvir edilməsinin şahidi oluruq: Bir ağac var, Tanrıdan buyruq belədir ki, o ağacın dörd budağındakı meyvədən yox, yalnız beşinci budağındakı meyvədən yemək olar. Şeytan yaxın düşməsin deyə bir it və bir ilan ağacın keşiyini çəkir. Ağacın beşinci budağı Töröngöy və Edjinin ixtiyarındadır. Erlik gözə görünmədən gəlib ilanın içinə daxil olur. İlənin sözü ilə Edji Tanrıının yasaq buyurduğu meyvədən yeyir və həmin meyvədən qoparıb Töröngöyün də ağızına sürtür

(6, 177). Erliklə (şeytanla) bağlı başqa məsələlərin şərhinə keçməmişdən qabaq insan – Erlik – şeytan əvəzlənməsi üzərində, ötəri də olsa, dayanmayı vacib bili-rik. Belə hesab edirik ki, insanı şeytan xislətində təqdim edən mətnlərin folklorda kifayət qədər geniş yer tutması yalnız və yalnız insan nanəcibliyini açıb göstərmək niyyəti ilə izah edilə bilməz. Saysız-hesabsız folklor mətnlərində insanın şeytana tay tutulmasının “nanəciblik” məsələsi ilə bağlılığını inkar etmədən məsələyə başqa yöndən də yanaşmaq və qiymət vermək lazımlı gelir. Məsələ burasında ki, insanın şeytandan daha cüvəllağı, daha kəlekbaz olması, aravuranlıqda şeytanı gerida qoyması, folklor mətnlərinin alt qatda gizlənən mənasına görə, Allahın hər buyurduğunu yerinə yetirməmək mətləbindən xəbər verir. Və insan obrazının Erlik obrazına çevriləməsi, insan obrazının şeytan obrazının yerini tutması əslində həmin mətləbdən doğur. Arxaik mətnlər əsasında Allah və şeytan qarşılaşması və qarşıdurmasını səciyyəvi fakt olaraq qəbul edirik, onu da qəbul etməliyik ki, insan obrazının şeytan obrazına bənzər cizgilerlə yaradılmasının arxasında məhz həmin qarşılaşma və qarşıdurma məsələsi dayanır. Başqa sözla desək, Allah və şeytan münasibəti əslində Allah və insan münasibətinin dolayı ifadəsi kimi özünü göstərmiş olur. Dolayı ifadə Allah buyruğuna insan şəkk və şübhəsinin şeytan şəkk-şübhəsi adı altında pərdələnməsindədir. Pərdələnmənin ən bariz nümunələrindən biri dünyaca məşhur Adəm və Həvvə süjetində özünü göstərir.

Adəm və Həvvə süjeti şeytan və insan yaxınlığını inkar edən bir əhvalatdan başlayır: Allah bütün məlekələrə torpaqdan yaratdığı insana səcdə etmək buyruğu verdikdə şeytan bununla heç cür razılaşmaq istəmir, “sən məni oddan yaratmışın, Adəmi palçıqdan” deyib insana səcdə etməkdən boyun qaçırır. Allah lənətleyib şeytanı dərgahından qovduqda şeytan Allahan diləyir ki, ona insanların “canunda-qanında gəzə bilmək” ixtiyarı versin. Şeytanın diləyi yerinə yetirilir (8, 3-4). Dildə-ağızda dolaşan bu məşhur əhvalatda şeytanın insanla yaxınlığından əsər-əlamət yoxdur. Əhvalatdan belə məlum olur ki, şeytanın insana qısqanc münasibəti var və Allah dərgahından qovulmasında insanı bəiskar sayan şeytan bu qısqanlığı düşmənciliyə çevirir. Şeytan insandan intiqam almaq qərarına gəlir. Adəm və Həvvənin yoldan çıxarılması, onların Allaha günah işlətmis məxluqlar kimi tanılınması və cənnətdən qovulması mifoloji mətnlərdə məhz şeytanın insana düşmən münasibətinin təzahürü kimi qələmə verilir. Şeytanın intiqam niyyəti ilə cənnətə yol axtarmasında ilan (əjdaha) obrazı diqqət mərkəzindədir. Mifoloji rəvayətlərin bir çoxunda şeytan Adəm və Həvvəni cənnətdə məhz ilanın vasitəsilə yoldan çıxarıır. Məsələn, rəvayətlərin biri bu məzmundadır: Əjdaha cənnətin qoruqçusudur. Şeytan girir əjdahanın dilinin altına, başlayır orda ağlamağa. Adəm əjdahanın ağlamağının səbəbini sorusunda əjdaha belə cavab verir: “Bax bir belə bağçada-bağda hər şeydən gözəl o ağaşdı, onun meyvəsinnən yemirsən. O dərdə ağlayıram ki, o ağacı gözdüyürəm, bir belə zəhmət çəkirəm, onnan yemirsən”. Bəzi rəvayətlərdə şeytanın cənnətə düşməkdə ilandan (əjdahanadan) bir vasite kimi istifadə etməsindən və cənnətə düşəndən sonra başqa bir cildə girib Adəm və

Həvvaya təsir göstərməsindən bəhs edilir: Şeytan cildini dəyişib toza dönür, cənətin qarşısında duran əjdaha nəfəs alanda girir onun qarnına, qarına düşən kimi şeytan cildini dəyişib bir quş olur və Adəmlə Həvvəni quş dilində danişdırmağa başlayır (AMEA Folklor İnstitutunun arxiv). Xatırlatdığımız rəvayətlə bağlı, hər şeydən əvvəl, onu qeyd edək ki, quş mifologiyada şeytanı təmsil edən obrazlardan biridir. Məsələni konkretləşdirsek, hansı quşun şeytanı daha çox təmsil etdiyini aydınlaşdırmaq istəsek, başqa quşlardan əvvəl qarğamın adını çəkməliyik. Təsadüfi deyil ki, dünya xalqlarında trikster təbiətli obraz kimi qarğı haqqında silsilə təşkil edən mifoloji süjetlər var. Xatırlatdığımız rəvayətlə bağlı diqqətə xüsusi olaraq çatdırmaq istədiyimiz məsələ isə şeytanın Adəm və Həvvə ilə danışığında Allaha müxaliflik notlarının eksini tapmasıdır: "Şeytan başdadı buları (Adəmlə Həvvəni – M.K.) gəzdirməyə. Gəzdirdi həcən dedi: - Bı bağları mən saldımışam.

Gəzdirdi, getdi buları biğdanın yanına. Dedi ki, minnan yemisüz? Bilar dedi ki, yox, oyu Xudavəndi-aləm biyriq vermiyib, deeb ki, hamisinnan yeyün, onnan yox. Şeytan dedi ki, gördüz Allah xaindi?! Allahın sözünə inanırsız siz? Biların hamisini mən əkib-becərmışəm. Nə qədənə birdə gördüyüünüz şeylər var, olarin hamisinnan bı daddidi... Allah oyu sizə qıymadı, görün mün xayının" (AMEA Folklor İnstitutunun arxiv). Şeytanın bu sözlərindən sonra Adəm və Həvvənin qa-dağan edilmiş biğdanı götürüb yeməsi şeytanın insandan intiqam almaq niyyətinin gerçəkləşməsi ilə nəticələnir. Beləliklə, insan şeytanın Allah dərgahından qovulmasına səbəb olduğu kimi, şeytan da insanların cənnətdən qovulmasına səbəb olur. Amma burada bir məqama xüsusi diqqət yetirmək lazım gelir: şeytan Allahı xain (paxıl) adlandırmışla insanda Allah buyruğuna şəkk-şübə yaratmağa çalışır. Şeytanın bu səyindən sonra yasaq nemətin yeyilməsi insanda Allah buyruğuna şəkk-şübə yaranmasının, dolayı da olsa, təsdiqinə çevrilir. İlahi hökmə etinasız münasibətdə şeytan və insan eyni nöqtədə birləşir. Məlum olur ki, ilahi hökmə etinasız münasibətin daha qabarlıq üzə çıxdığı məqam insanın məhz nəfsə məglub olduğu məqamdır. İnsan öz daxilindəki nəfisi boğa bilmədikdə şeytan və insan əlaqəsi tədricən fikri birlikdən əməli birliyə keçmiş olur.

Xalq arasında şeytanla bağlı məlum və məşhur qənaətlərdən biri budur ki, şeytan şər təmsilcisiidir. Təsadüfi deyil ki, şeytandan danışmağa başlayan hər bir kəs sözə "Allah şeytana lənət eləsin" ifadəsi ilə başlayır. Qızığın başla hər hansı xoşagelməz addımı atmaq istəyen adam "lənət sənə kor şeytan" deyib səbirli olmağa çalışır, peşmançılıq gətirəcək şeytani addımı atmaqdən çəkinir. Təəccübü deyil ki, şeytanla bağlı rəvayətlərin bir çoxu bu demonik varlığın lənətə layiq olmasını konkret əhvalatlar timsalında göstərmək məqsədi daşıyır. Şeytanın şər təmsilcisi olmasından bəhs edən bir rəvayətin qısa məzmunu belədir: Bir qadın inek sağmağa gedir. Aranı qatıb qan salmaq istəyen şeytan buzovu xəlvətcə açıb inəyin üstünə buraxır. Buzov inəyi əmməyə başlayanda inek təpik atıb qadının sağlığı südü tökürlər. Qadın acıqlanıb inəyi vuranda inek buynuzu ilə vurub qadını öldürür. Qadının qayınması gəlir. Gəlinin qan içində olduğunu görüb tüsəngi

götürür və inəyi öldürür. Gəlinin əri gəlir. Görür atasının əlində tüsəng, arvadı da qan içində yerə uzanıb. Elə bilir ki, arvadını atası vurub öldürüb. Oğlan da doğma atasını öldürür (9, 14). Şeytanın bu cür qan-qadaya səbəb olmayı, şər toxumu səpməyini göstərən rəvayətlərin bir qismi insanın şeytanla yarışmasına həsr olunub. Diqqət yetirdikdə aydın olur ki, bu yarışmada insanın "üstünlüyü" belə fəlakət törətməkdə şeytanın xüsusi məhərət sahibi olmasını inkar etmir. Bir nümunəyə nəzər salaq: Şeytanla insan mərcəşir ki, görək kim daha çox mərdiməzarlıq eləyə bilər?! İnsan bir ərlə arvadın arasına girib ərə arvadın, arvada ərin gəzəyən olmasından danışır. Ər arvadı döyməyə başlayanda mərdiməzar qaçıb arvadın qardaşlarını köməyə çağırır. Arvadın qardaşları kişini döyməyə başlayanda qaçıb kişisinin qohum-qardaşını köməyə çağırır. Qırğın-qiyamət qopur, ölen ölürlər, yaralanın yaralanır. Mərdiməzar törətdiyi qırğın-qiyamətdən danışib qırṛələnmək istəyəndə şeytan deyir: "Bir dəfə iki adamı başdan çıxardım, gəlif bu kolun dibində zina eladılar. Onnan sən əmələ gəlmisən" (10, 136). Bu kimi rəvayətlərdə irəli sürülen başlıca fikir ondan ibarətdir ki, ara vurmağa, qanlar tökməyə həris olan insan da şeytan törəməsidir, bir növ şeytandır. Təsadüfi deyil ki, xalq arasında ondan-buna söz gəzdirən, ara vuran adamlara "şeytan" deyirlər. Bəzi adamların bu cür adlanırmaları və şeytan xisləti adamlar sırasına daxil edilməsi V.Radlovun yazıya aldığı yaradılış mifində Tanrıının Erliklə hakimiyyət bölgüsü aparmasını, xeyirxah insanların Tanrı, bədxah insanların Erlik ixtiyarına verilməsini yada sahr. Axtarsaq Allahlə şeytan arasında bu cür hakimiyyət bölgüsünü son vaxtlar Azərbaycanın ayrı-ayrı bölgələrdən toplanmış dini rəvayətlərdə də tapa bilərik. Məsələn, dini rəvayətlərin birində deyilir: "Şeytan Allaha qırx il qullux eliyif. Axırda Allah nə qədər eliyif b1 (şeytan – M.K.) yola gəlmiyif. Deyif, get, səni deyən sənin olsun, məni deyən mənim olsun" (11, 17). Gətirdiyimiz nümunə bir daha göstərir ki, xalqın təsəvvüründə yaxşı adam və pis adam, Allaha qulluq edən adam və şeytana qulluq edən adam bölgüsü var. Amma bu bölgünü götür-qoy etdiyə qarşıya başqa bir məsələ çıxır: Allaha qulluq edən adamların şeytanla hər hansı bir bağlılığundan danışmaq mümkündürmü? Xalqın təsəvvüründə bu məsələ öz yerini necə tapır? Sualı doğru-dürüst cavab vermək üçün yenidən dini rəvayətlərə müräciət etmək lazım gəlir. Bir çox rəvayətlər göstərir ki, xalq dünyası şeytansız təsəvvür edə bilmir. Xalqın təsəvvürünə görə, şeytan dünyada yalnız bədxah adamları yox, həm də xeyirxah adamları hərəkətə getirir, insanların (yaxşılı, pisli) çalışıb-çapalamasında, özlərinə gün ağlamaq üçün dəridən-qabıqdan çıxmışında şeytan əvəzsiz rol oynayır. Bu fikrin ifadə olunmasına həsr edilən səciyyəvi süjetlərdən biri şeytanın aradan götürülməsi ilə bağlıdır: Musa peyğəmbər Allahdan bir günlüyə allahlıq ixtiyarı alandan sonra bütün şeytanları bir quyuya doldurub quyunun ağızını bağlayır. Evə qayıdanda görür ki, ətrafdə bir adam belə görünür, adamlar qəbiristanlıq gediblər və hərə özünə bir qəbir qazmaqla məşğuldur. Musa peyğəmbər niyə belə elədiklərini soruşur, adamlar deyirlər: "Ya peyğəmbər, axırı ölüm döyü? Bax bu qavırı qazırıq, uzaşajeyih bura. Neynirih tutşa-tutşa,

vuruşa-vuruşa yaşıyax” (12, 41). Bu süjetin başqa bir variantında şeytan aradan götürüləndən sonra adamların gedib özlərinə qəbir qazmalarının səbəbi Allahın dilindən belə izah edilir: “Hər bir insanın qəlbini şeytan girir ki, dur bu divarı sök, qapını genəlt, darvazanı hör. İndi də son (peyğəmbər – M.K.) bunu (şeytanı – M.K.) tutub saxlamışan. Bunu öldürməh mənim əlimdə çətin iş döyü! Onu öldürsəm, onda insannar kütdeşjeh, heç kim işə el uzatmıynejəh” (10, 14). Bu süjet Qurandan gələn və saysız-hesabsız rəvayətlərdə öz əksini tapan bir motivə yenidən qayıtməq zərurəti yaradır. Həmin motiv insan qəlbinin şeytana verilməsi ilə bağlıdır. Bir daha yadımıza salaq ki, ilahi dərgahdan qovularkən şeytan Allahdan insan qəlbinin ona verilməsini xahiş edir və Allah bu xahişi yerinə yetirir. Hər şeydən agah olan Allah bu xahişi yerinə yetirməklə şeytanın əməlini məhz bəri baş-dan müyyənləşdirmiş olur. Bu əməl insanları süslükdən, ətalətdən qurtarmaq, canına od salıb onları işə-gücə qoşmaqdan ibarətdir. Şeytanın ürkəklərdə oytadığı od-atəş bəzi insanları xeyir, bəzi insanları şər işlərə qoşursa, bu məsələdə də təəccüb doğuracaq bir şey yoxdur. Məsələ burasındadır ki, digər xtonik varlıqlar kimi, şeytan da ikili mahiyyət daşıyır, onun simasında xeyirlə şər, yaxşı ilə yaman, qurmaqla dağıtmaq üzvi şəkilde birləşir. Tamamilə təbii haldır ki, şər qüvvə kimi qarşıya çıxan şeytan son nəticədə nağıl qəhrəmanının sehrli köməkcisinə çevirilir. Bu cəhəti yazının əvvəlində misal çəkdiyimiz “Keçəl” adlı nağıllardan birində görmək çətin deyil: Şeytanın öyrətdiyi sehr – adamı divara yapışdırmaq sehri düşmənleri sıradan çıxarmaqda keçəlin ən başlıca silahı olur. “Ciraxlı İsa” adlı nağılda isə şeytanla baş qəhrəman arasında heç bir toqquşma-filan yoxdur. Şeytan dargə və qazi ilə toqquşan baş qəhrəmanın yardımçısıdır. İsa dargə və qazının haqsızlığına məruz qaldıqda “şeytan qazının düşmənidir” deyib kömək üçün məhz şeytanın dalınca yollanır. Əlbəttə, burada şeytanla qazının düşmənciliyi məsələsinə də aydınlıq gətirməyə ehtiyac var. Məlumdur ki, nağılların beynəlxalq süjet sistemində şeytan obrazının funksiyaca yaxın olduğu obrazlardan biri də ağa obrazıdır. Belə yaxınlığın hesabınadır ki, İlkin Rüstəmzadə “Azərbaycan nağıllarının süjet göstəricisi”ndə Aarne-Tomson sisteminə uyğun olaraq, şeytanla bağlı nağıl süjetlərinin bir qismini “Nökər ağa ilə (şeytanla) haqq-hesab çəkir” başlığı altında təqdim edir (1, 287-288). Bu təqdimat bir daha təsdir edir ki, bir çox nağıllarda nağıl qəhrəmanı və şeytan arasındaki konflikt nağıl qəhrəmanı və ağa arasındaki konfliktlə tipoloji yaxınlıq təşkil edir. Bu cür tipoloji yaxınlıq “qazi şeytanın düşmənidir” fikrinin ifadə olunduğu “Ciraxlı İsa” kimi nağıllar üçün səciyyəvi sayılı bilməz. Şeytan obrazının ağa obrazı ilə eyni mövqedə dayandığı və baş qəhrəmanla toqquşduğu nağıllarda şeytan, əsasən, mənfi planda təsvir edildiyi halda, şeytanın başdan-binadan baş qəhrəmana kömək etdiyi nağıllarda bu cür mənfi planda təsvirdən danışmaq xeyli dərəcədə çətindir. “Ciraxlı İsa” nağılında şeytanın bir xeyirxah qüvvə kimi sorğunu alan baş qəhrəman uzun bir yol qət edib onu bir ka-hada (yeraltı dünyasının işaretisi olan bir məkanda) tapır. Şeytanın verdiyi sehrli topuzun möcüzələri sayəsində baş qəhrəman öz arzusuna çata bilir (2, 260-266). Bu

kimi faktlar göstərir ki, ambivalent səciyyə daşıyan şeytan obrazına birtərəfli şəkildə yanaşmaq və onu yalnız şər simvolu saymaq mümkün deyil. Ambivalent səciyyəsi daşımağın təzahürüdür ki, xaos aləminin nümayəndəsi olan şeytan bir çox hallarda yaradılış prosesinin iştirakçısı kimi qarşımıza çıxır. Bunun ən səciyyəvi nümunələrindən biri qopuz alətinin yaranmasında şeytanın yardımçı olmasıdır. Dədə Qorqudla bağlı əfsanələrin birində söylənilir ki, Dədə Qorqud qopuzun necə hazırlanmasının sırrını məhz şeytanlardan öyrənir (13, 36). Doğrudur, əfsanədə şeytanların Qorqud Ata ilə birbaşa ünsiyyətdən səhbət getmir və Qorqud Ata qopuzun sırrına şeytanların öz aralarındaki danışığına qulaq asmaqla vəqif olur. Amma bu heç də şeytanların əfsanədə sehrli köməkçi rolunda təqdim olunmasını inkar etməyə əsas vermir.

## 2.

Yazılı ədəbiyyatda demonizmin folkloranın gələn cəhətlərində danışsaq, ilk növbədə, şeytan obrazının ikili mahiyyət daşımasını qeyd etməliyik. Şeytan obrazının dünya ədəbiyyatı, bütövlükdə dünya mədəniyyəti üçün böyük maraq kəsb etməsinin, demonizm mövzusuna tez-tez müraciət olunmasının kökündə, hər şeydən əvvəl, obrazdakı çoxmənalılıq, çoxqatlılıq imkanlarının genişliyi durur. Bu çoxmənalılıq, çoxqatlılıq sənətkar üçün nə qədər mühüm əhəmiyyət daşıyırsa, oxucu üçün də bir o qədər mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Dante, Marlo, Milton, Bayron, Höte, Lermontov, Dostoyevski, Haqverdiyev, Cavid və başqa sənətkarların qələmindən çıxan İblis obrazları bu günün özündə belə müxtəlif yönlü müzakirə və mübahisələrin predmeti olaraq qalır.

Azərbaycan ədəbiyyatında demonizm mövzusu ilə bağlı xeyli sayıda bədii əsər adı çəkmək olar. Amma bu əsərlər içərisində ən çox müzakirə və mübahisə predmetinə çevriləni “İblis” faciəsidir. Bu əsərdən bəhs edən ədəbiyyatşunasların isə ən çox toxunduğu məsələ İblis obrazı, həmin obrazın əsərdəki mövqeyi məsələsidir. Hüseyn Cavidin “İblis” əsəri və əsərin baş qəhrəmanı İblislə bağlı o tədqiqatlar daha çox maraq doğurur ki, onlar “İblis mütləq şəkildə şərin simvoludur və obrazın hər hansı müsbət cəhətdən danışmaq mümkün deyil” kimi birtərəfli mühəlizəldən uzaqdır. Hüseyn Cavidin İblis obrazına geniş məstəvidə yanaşan ədəbiyyatşunaslardan biri Məmmədcəfər Cəfərovdur. XX əsr Azərbaycan roman-tizminin görkəmli tədqiqatçısı olan və Hüseyn Cavid yaradıcılığına ayrıca monoqrafiya hər edən Məmmədcəfər Cəfərov yazır: “Ənənəvi, fantastik surət olan İblis bu əsərdə bir tərəfdən “altuna, qüvvətə tabe dünya” deyən müharibə ideyalarını, “XX əsrin müstəbid övladlarının” fitnəkarlığını ifşa etmək, ikinci tərəfdən isə bu qanlı müharibələr dövründə qəflətən dəhşətli bir firtinaya tutulmuş qərib yolcu kimi özünü itirən, köhnəlmış dini zehniyyətə, mərhəmət və vicdan fəlsəfəsinə, ümumi mücərrəd məhəbbət ideyasına güvenən, “Allah zülmü yerdə qoymaz” deyib duran və bərk ayaqda göylərə siğınan bir nəslin faciəsini, bu zehniyyətin yeni şəraitdə çox yazılıq, bəlkə də gülünc hala düşdiyünü göstərmək üçün bir vasitə idi”

(14, 116-117). Məmmədcəfər Cəfərovun “İblis” əsəri ilə bağlı mülahizələrinin metodoloji əhəmiyyəti və istiqamətverici gücü ondadır ki, həmin mülahizələrdə müharibə dəhşətlərinin törədilməsi və təvəkküle bel bağlayan, göylərə sığınan bir nəslin faciələr yaşaması “ənənəvi və fantastik” obrazın (İblisin) ayağına yazılır, sosial fəlakətlərə səbəb olan insan xisətini açıb göstərməkdə İblis uğurlu bədii vasitə sayılır. Məhz ənənədən çıxış etmək, dünya ədəbiyyatındaki çoxəsrlilik demonizm ənənəsini nəzərə almaq “İblis” kimi kifayət qədər çətin anlaşılan bir əsərin doğru-düzgün istiqamətdə araşdırılmasına yaxından kömək edir. Dünya ədəbi təcrübəsinə ciddi şəkildə nəzərə almaq və məsələyə həmin kontekstdə ya-naşmaq Yaşar Qarayevin “İblis”lə bağlı araşdırmları üçün də səciyyəvidir. Yaşar Qarayev Babilistandan yəhudi mifologiyasına, ordan isə “İncil”ə keçən Adəm və Həvvə əhvalatındakı idrak ağacı, idrak meyvəsi məsələsini, həmin meyvədən dad-mağın İblis vasitəsilə mümkünlüyü məsələsini xüsusi olaraq diqqət mərkəzinə çəkir, dünya ədəbi-estetik fikrinə əsaslanıb İblis – Allah toqquşmasında Prometey – Zevs qarşısundan gələn bir mənə və mahiyyət görür: “İblis ilk dəfə olaraq bilik nemətini insana daddırın və Allaha, şəxsiyyət mütləqiyətinə üsyən etməyin birinci nümunəsini göstərən narahat bir ruh, şübhə və çağırış ruhu kimi çıxış edir. Niyyətindən asılı olmayaraq dünyada ilk dəfə ən müqəddəs kulta, hakimi-mütləqə – Allaşa qarşı çıxməq cazibədar idi. Bu, İblis məşhumunda Prometey ünsürü idi: o, biliyi (dərk etməyi – M.K.) və üsyən etməyi insana öyrədirdi!.. Təsadüfi deyil ki, bu motiv sonralar üsyənçi bədii-fəlsəfi fikrin diqqətini cəlb edir. Xüsusən narahat Qərb İblis motivindəki qabarlıq ideya-estetik imkandan istifadə edir” (15, 158). Ətrafdakı ictimai-siyasi hadisələrdən sarsılan, narahatlıq, narazılıq hissələri keçirən, özünü və dünyani dərk etməyə can atan ədəbi qəhrəmanı bütün daxili mü-rəkkəbliyi ilə qələmə almaqdə İblis kimi “ənənəvi və fantastik” obrazlar mühüm rol oynayır. Bunun kamil bir nümunəsini Hüseyin Cavid artıq “Şeyx Sənan” faciəsində sinaqdan çıxarmışdı və böyük uğur qazanmışdı. Dini təlimlərin xalqlar arasında ayrı-seçkiliyə, bir çox hallarda isə barışmaz düşmənciliyə səbəb olması barədə düşünən Şeyx Sənan dini və milli mənsubiyətindən asılı olmayaraq insanları bir-birinə yaxınlaşdırın mənəvi dəyər axtarışındadır. Daxili təbəddülətlə, tərəddüd və səsintilərlə müşayiət olunan axtarış prosesində Şeyx Sənan tak-tənhadır, ətrafdakı şeyxlərlə onun dindən-təriqətdən kənar bir nöqtədə həqiqət axtarmaq barədə fikir bələşdirməsi qeyri-mümkündür. Həmfikrin, həmdərdin olmadığı bir şəraitdə Şeyx Sənan özünə qapanmağa, öz-özü ilə daxili dialoqa girməyə məhkumdur. Daxili dialoqun ikinci tərəfində məhz “ənənəvi fantastik” obraz – Dərviş dayanır. Dərviş əsərdə başqa bir şey yox, Şeyx Sənanın daxilindəki ikinci “mən”in ifadəsi kimi ortaya çıxır. Dərviş şəklində təqdim edilən ikinci “mən” Şeyx Sənanın axtardığı həqiqətin Xumara saf məhəbbətdən ibarət olması fikrini aşılıyor. Bu məhəbbət Şeyx Sənanın ömrünün mənasına çevirilir. Bu məhəbbət mane olan nə varsa, hər şey, o cümlədən dini təlim Şeyx Sənanın nəzərində

öz dəyərini itirir. Şeyx Sənan tapıldığı və tapıldığı həqiqət yolunda hər şeyi, hətta öz canını qurban verir.

Müharibənin töretdiyi fəlakətlərdən dəhşətə gəlib sarsıntılar içində çırpinan Arif də düşdüyü acımacaqlı vəziyyətdən və daxili böhrandan çıxış yolu axtarır. Sənan kimi Arifin də ətraf adamlar içinde dərdini bölüşəcəyi kimsə yoxdur. Sənan kimi Arifin də tərəf-müqabili daxildə baş qaldıran ikinci “mən”dir. Sənanda Dərviş timsalında ortaya çıxan ikinci “mən” Arifdə İblis timsalında ortaya çıxır. Özündərək prosesi keçirən Sənan və Arif arasında oxşar cəhətlər olduğu kimi, onların ikinci “mən”i olan Dərviş və İblis arasında da oxşar cəhətlər vardır. Dərviş obrazı ilə müqayisə İblis obrazının bəzi mühüm cəhətlərini üzə çıxarmağa kömək edir. “Şeyx Sənan” faciəsindəki Dərviş obrazı kök etibarilə dastanlarımızda buta verən dərviş obrazına bağlıdır. Məhəbbət dastanlarımızda nurani dərviş tərəfindən verilən buta qəhrəmanın həyatını büsbütün dəyişdiyi kimi, “Şeyx Sənan” faciəsində də mənəvi yüksəlişə səsləyen Dərviş baş qəhrəmanın həyatını büsbütün dəyişir. Qarşıya sual çıxır: Sənanı yüksəlişə səsləyen Dərvişlə altın və qurşun verib Arifi qan tökməyə sürükləyən İblis arasında tipoloji yaxınlıq axtarmaq mümkün kündürmü? Suala doğru-düzgün cavab vermək o halda mümkün ki, dərviş obrazının folklorak ikili mahiyyəti nəzərə alınsın. Nəzərə alınsın ki, digər xtonik obrazlar kimi dərvişin də yerinə görə xeyirxah, yerinə görə bədxah mövqə tutması adı bir haldır. Bədxah mövqeli, demonik mahiyyətli dərvişlərə sehri nağıllarda heç də az təsadüf etmirik. Əgər belədirse, onda ambivalent xtonik varlıqlar olan dərviş və şeytan (İblis) obrazlarının tipoloji yaxınlığından danışmaqdə bir qəbahət yoxdur. Konkret olaraq “Şeyx Sənan”dakı Dərvişlə “İblis”dəki İblisi müqayisə etsək, bu obrazlar arasında en başlıca yaxınlığı baş qəhrəmanı hərəkətə getirməkdə, onu od-alovun içine atmaqdə axtarmalıdıq. Bu od-alov Sənanda ülvə bir eşqin od-alovudur. Elə bir eşq ki, bəşər övladına qırılmaz bağlılıq İlahiyə qırılmaz bağlılığın ifadəsinə çevirilir. Sənan öz məhəbbətini onu çox sevən Zəhrada yox, Xumarda tapıldığı kimi, Arif də öz məhəbbətini onu çox sevən Xaverdə yox, Rənada tapır. Sənanı Xumardan döndərmək mümkün olmadığı kimi, Arifi də Rənadan döndərmək çatındır. Bu dönməzlilikdə Sənanə Dərviş, Arife İblis daxili təkan verir. İslam təəssübəşəliyi kimi çətin maneəni keçməkdə Sənanə məhz Dərviş yardımçı olur:

İştə gördünmü din nələr doğurur?

Nə bələlər, nə fitnələr doğurur?

Din bir olsayıd yer yüzündə əgər,

Daha məsud olurdu cinsi-bəşər (16, 255).

Daxildən gələn və Dərvişin dili ilə ifadəsini tapan bu səs Sənanı qətiyyətli olmağa, öz məqsədinə çatmaq üçün şeyxlik missiyasından imtina etməyə çağırır. “Ah-zarla, göylərə əl açıb Allaha yalvarmaqla kar aşmaz, istədiyini əldə etmek üçün altın və silah sahibi olmalıdır”. İblisin Arife aşılılığı isə məhz budur. Dərviş və İblis tövsiyələrinin məzmunca fərqlənməsi Sənanla Arif arasındaki fərqli göstəricisi kimi ortaya çıxır. Sənanla Arif arasında başlıca fərq nədədir?

Başlıca fərq eşq yolunda Sənanın hər cür məhrumiyyətə dözməsi, Arifin isə heç bir məhrumiyyətlə razılaşmaq istəməməsindədir. Başqa sözlə desək, başlıca fərq Sənanın daxili tərəf-müqabilinin xeyirxah demonik varlıq, Arifin daxili tərəf-müqabilinin isə bədxah demonik varlıq olmasındadır. Əslində Arif də Sənan kimi sufi təbiətlidir və Allaha üz tutan, “göylərə sığınan”, məhəbbət, mərhəmət fəlsəfəsi ilə yaşayan bir insandır, belə demək mümkünsə, Sənanın mənəvi qardaşıdır. Bəs necə olur ki, məhəbbət və mərhəmət fəlsəfəsinin daşıyıcısı olan Arif birdən-birə mənəvi qardaşı Sənandan fərqli yol tutur və onun daxilində xeyirxah Dərviş yox, bədxah İblis baş qaldırır? “İblis” faciəsində Hüseyin Cavidi bir müəllif kimi düşündürən əsas məsələlərdən biri məhz budur. Məsələ burasındadır ki, mənəvi və maddi gücü, kitabı və qılınçı insan həyatının ayrılmaz tərəfləri kimi götürən, bir çox əsərlərində həmin tərəflərin vəhdətindən danişan Hüseyin Cavid “İblis”də müharibə fəlakətləri fonunda maddi gücün mənəvi gücü üstələdiyi məqamların özü-nəməxsus bədii ləvhələrini yaradır. “Nuri-həqiqət” axtarışında olan, kəndlərin, şəhərlərin dağıdılmasına, minlərlə insanın ölümüne və yurdsuz-yuvasız qalmasına gətirib çıxaran vəhşiliklərin kökünü, nədən qaynaqlanmasını anlamağa can atan Arif özü hadisələrin gedişində caniya, ömür-gün yoldaşının və doğmaca qardaşının qatilinə çevirilir. Maraqlıdır ki, biz İblisi Ariflə yanaşı, bəzi başqa obrazların da tərəf-müqabili kimi görürük. Yaşar Qarayev İblis obrazının romantik ədəbiyyatdakı və “yüksek poeziya”dakı yeri və rolü barədə yazar: “Adətən, iblislər faustlarla qoşa doğulurlar (albəttə, romantik, böyük və yüksək poeziyadakı iblislər...) faustların arzusundan, onların ruhunda və idrakında yaranan ehtiyacdən doğulurlar. Təsadüfi deyil ki, iblislər insanlardan həmişə ən müdrükinə və ən ağıllısına rast gelirlər. Nə qədər ki, Faust, eləcə də Arif öz biliyinin hüdudları ilə məməndür, bilmədiyini də bilmək istəmir, o heç bir İblisə rast gəlmir. Məhz biliyə, idraka olan ehtirasın Faustdakı ölçüləri onu İblisə – Mefistofel rast gətirir. Başqa sözlə, iblislər, allahlara bənzəmək istəyən insanlara rast galırlar!” (16, 169). Doğrudan da, “şübhədir hər həqiqətin anası” deyib dərinliklərə varmaq, dünyadan sırlarından agah olmaq istəyən və daxili təbəddülət içinde çırpınan ədəbi qəhrəmanın İblislə – etiraz və hərəkət simvolu olan bir obrazla qarşılaşdırılması tamamilə təbii haldır. Amma bu o demək deyil ki, belə qarşılaşdırmanı aparıcı qəhrəmandan kənardə axtarmaq olmaz. İblislə qarşılaşdırmanı Arifdən kənardə necə axtarmayan ki, “hər kaşanadə, bütxanadə İblis” fikri əsərdən qırmızı xətt kimi keçir?! Həmin fikrin dolğun ifadəsi üçün müəllif əsərdə Ariflə yanaşı, İbn Yəmin, İxtiyar Şeyx, Elxan kimi obrazların da iblisləşməsini və yaxud İblisə doğru addım atmasını diqqət mərkəzinə çəkir. İbn Yəmin İblis xisəltli bir adamdır və neçə-neçə qanlı əməlin törədilməsində, o cümlədən Rənanın atasının xainəsinə öldürülməsində bu adamın eli var. Humanist təbiətlidir bir insan olan İxtiyar Şeyx qızı Xavərin heç bir günahı olmadan öldürülməsindən sonra çılgınlaşır, hamidan, hətta göydəki Allahın özündən belə intiqam almaq istəyir. Arif, İxtiyar Şeyx, Elxan və başqa obrazların timsalında İblisin xeyir və şər, işıq və zülmət kimi hər iki üzünü görmüş oluruq.

Əsərdə “çılğın və narahat idrak mənasında İblisin dualizmi işıq və zülmət səciyəsi ilə obrazlar arasında paylanır. Cəmiyyət eybəcərliyinə qarşı üsyən edən ayıq zəka İblis atəsi ilə alovlandıığı halda, hərislik və düşkünlükün pəncəsinə keçən insan zülmət aləmində fəlakət tanrısına çevrilir” (17, 76). Əjdər Tağıoğluun doğru olaraq qeyd etdiyi bu cəhət (İblisin ikili səciyyə daşımıası), heç şübhəsiz, əsərdəki başqa surətlərlə müqayisədə Arifin timsalında daha qabarlıq ifadəsini tapır. İblis od-alovundan güc alb bədbinlik girdabından çıxmışı bacaran Arif maddi maraq karşısındā müvəzətinə saxlaya bilmir və yenidən girdaba yuvarlanır.

İblis obrazını ilk dəfə olaraq geniş planda ədəbiyyatımıza “Pəri cadu” əsəri ilə Əbdurrəhim bəy Haqverdiyev gətirib. Faktlar göstərir ki, demonizm mövzusu Əbdurrəhim bəy Haqverdiyev yaradıcılığında heç də “Pəri cadu” əsəri ilə məhdudlaşmış, müəllif bir çox başqa əsərlərində birbaşa və ya dolayı şəkildə həmin mövzuya müraciət edir. Belə əsərlərdən biri “Kimdir müqəssir” adlı vodevildir. Vodevildə Adəm – Həvva əhvalatının meşət zəminində yumoristik təsviri ilə qarşılaşırıq: Mahmud adlı cavan bir kəndli Həvvanın buğdaya tamah salmasını və nəticədə Adəmle birlikdə cənnətdən qovulmasını yada salib arvadı Baharı dünya malına hərislikdə günahlandırır. Ərlə arvadın səhbətini eşidən Qasim bəy onları öz malikanesinə qonaq çağırır və bütün var-dövlətini onlara verəcəyini bildirir. Amma Qasim bəyin bir şərti var: ortaya qoyulmuş qabın ağızı üç saat müddətində açılmamalıdır. Qasim bəy sözünü deyib, şərtini kəsib Mahmudla Baharı süfrəyə düzülmüş naz-nemətla baş-باşa qoyur və üç saatlıq malikanəni tərk edir. Bahar yalnız iki saat dözə bilir, üçüncü saatda özümə qoyub Mahmudu məcbur edir ki, qabın ağızını açısn. Qabın ağızı açılır və içindən bir quş çıxır. Üç saatdan sonra evə qayıdan Qasim bəy şərtin pozulduğunu görüb deyir: “Belə görünür ki, dünyada insana nə qədər naz-nemət versən, yenə onun gözləri doymur” (18, 210). Yığcam məzmununu xatırlatlığımız bu əsərdə ayrıca şeytan obrazı yoxdur. Sadəcə olaraq əsərin bir neçə yerində şeytanla bağlı ifadələr var: “şeytan xatası”, “lənat şeytana”. Bu cür ifadələr işlənməsə belə oxucu və tamaşaçı qələmə alınan əhvalatın arxasında şeytan əməlinin dayanmasını çətinlik çəkmədən başa düşür. Oxucu və tamaşaçı başa düşür ki, Baharin dözməyib örtülü qabın ağızını açdırması şeytan əməlindən başqa bir şey deyil.

“Qırmızı qar” adlı birpərdəli pyesində isə Əbdurrəhim bəy Haqverdiyev demonik varlığı ayrıca bir obraz kimi qələmə alır. Qırmızı qar adlı bu demonik varlıq hər dəfə sarayda gözə görünəndə padşaha bir bədbəxtlik üz verir. Birinci dəfə gözə görünəndə padşahın istəkli arvadı, ikinci dəfə gözə görünəndə isə padşahın əziz-xələf oğlu dünya ilə vidalaşır. Aradan bir müddət keçəndən sonra Qırmızı qarının təzədən peyda olmayı padşahı təşvişə salır. İstədiyi vaxt peyda olub möcüzəli şəkildə yoxa çıxan Qırmızı qarını nə tutmaq, nə öldürmək mümkün olur. Qırmızı qarının üçüncü dəfə gözə görünməsi ilə padşah sarayında növbəti bədbəxtlik baş verir: qırmızı libaslı cavan bir oğlanın başçılığı ilə bir dəstə əsgər saraya hücum çəkir və padşahın həyatına və hakimiyyətinə son qoyur. Nağıllar-

dakı küpəgirən qarını xatırladan Qırmızı qarı əsərdə inqilabin rəmzi kimi təqdim olunur. Müəllif Qırmızı qarının bir demonik obraz olaraq çoxmənalılığından məharətlə istifadə edir. İngilabin xalqlara fəlakətlər gətirdiyini nəzərə alsaq, əsərdə Qırmızı qarının müsbət yönə təqdim edilməsində bəhs etmək xeyli dərəcədə çətinləşər.

“Kimdir müqəssir” və “Qırmızı qarı” pyeslərində “Pəri cadu”dakı obraz və motivlərlə yaxından səsleşmə var. Səsleşən başlıca motiv nəfəs ucbatından insanın acınacaqlı vəziyyətə düşməsi, səsleşən əsas obraz isə demonik qarı obrazıdır. Qırmızı qarı obrazı göstərir ki, müəllif “Pəri cadu”dakı Şamama cadu obrazına təsədüfən müraciət etməyib. Nəzərə alsaq ki, “Pəri cadu” pyesində Şamama cadu ilə yanaşı, ayrıca İblis, Dərviş və Əcinnə obrazları da var, həmçinin “Xortdanın cə-hənnəm məktubları” əsərində demonik varlıqların məskəni olan yeraltı dünyaya əsas təsvir predmetidir, onda müəllifin “ənənəvi fantastik” surətlərə maraq dairəsinin miqyası barədə daha aydın təsəvvür yaranır. “Pəri cadu” pyesində, eləcə də başqa əsərlərində xeyali obrazların yerini və rolunu doğru-düzgün başa düşməkdə Əbdürəhim bəy Haqverdiyevin öz qeydləri mühüm əhəmiyyət daşıyır. Yaziçi “Pəri cadu” əsəri ilə bağlı yazır: “Ən qədimdən insanlar iki bərəks və əsas qüvvələrin çarpışmasına və mübarizəsinə etiqad bağlamışlar. İnsan beləliklə öz təbiətində olan iki mübariz qüvvəni ki, biri ola nəfəs və o birisi əqli-səlim, özündən kənardə bulunan iki qüvvənin təsiri bilarək, bu qüvvələrə cisim geyindirib allahılıq mərtəbəsinə yüksəltmiş. Xeyir Allahı ilə şər Allahı həmişə vuruşmada olublar. İranda Hürmüzd və Əhrimən adında iki Allah ki, biri zülmət və biri nur Allahıdır, həmişə mübarizədərlər və əqidələrinə görə də mübarizənin axırında Hürmüzd Əhrimənə qalib galəcək” (19, 333). Allah və İblis, Hürmüzd və Əhrimən şəklində “cisim geyindirilən” nəfəs və sağlam düşüncə qarşısundur “Pəri cadu” əsərində Dərviş obrazının səhnəyə gətirilməsi ilə başlayır. Bir az əvvəl xatırlatdığımız “Şeyx Sənan” əsərindəki Dərviş xeyirxahlığı təcəssüm etdirmək baxımından “Pəri cadu” əsərindəki Dərvişlə müəyyən qədər səsleşir. Fərq bundadır ki, “Şeyx Sənan”dakı Dərviş baş qəhrəmanı öz istəyindən geri durmamağa çağırırsa, “Pəri cadu”dakı Dərviş baş qəhrəmanı səbirli olmağa, talenin hökmü ilə barışmağa çağırır. Baş qəhrəman yerində gördüyüümüz Pəri xanımın acı taleyə boyun əymək fikri yoxdur. Pəri xanımda başqa qadınla yaşıyan ərinə qarşı qəzəb hissi o qədərdir ki, bu qəzəbi yalnız qisas almaqla soyutmaq mümkünür. Ürəkdə alovlanan qəzəb oddan yaranmış İblisin ortaya çıxmamasına və meydan sulamasına imkan yaratır: “Mən, oddan yaranmış bir vücud, yüz min il Allaha ibadət etdim. Axırda məni torpaqdan yaranmış bir insana səcdə etməyə məcbur etdilər, qəbul etmədim. Məni dərgahdan mərbud etdilər. Mən də nə qədər dünya durub, o insanın nəslini ilə varam. Hirs, tamah, övrət gözəlliyi, dünya malı tək mənim əlimdə aləti-cazibə var ki, onların müqabilində dağlar, daşlar belə dayanmaz” (18, 111). Bir hökmədar ədəsi ilə ortaya çıxan İblis bir neçə əcinnəni və Şamama cadu adlı küpəgirən qarını Pəri xanımın ixtiyarına verir ki, o, qisasçılıq niyyətini “ugurla” həyata keçirə

bilsin. İblislə ilk temas və dialoqda diqqəti cəlb edən detallardan biri Pəri xanıma İblis tərəfindən Pəri cadu adının verilməsidir. Bu detal Pəri xanımın, Dərviş gəsərdiyi yoldan imtina edib qanlı qisasçılıq yolu tutacağından xəbər verən bir detaldır. Arxasız bir qadın olan, Dərviş və İblis kimi xeyali varlıqların həmsöhbətinə çevrilən Pəri xanımın öz ərindən və bütün kişilərdən qisas alması əslində baş tutmayan bir işdir. Bunu nəzərə alan müəllif Pəri xanımın daxilindəki intiqam hissini ölçüyəgəlməz dərəcəsini göstərmək üçün demonik obrazlara müraciət etməli olur. Əbdürəhim bəy Haqverdiyevin yaradıcılığının tanılmış tədqiqatçısı Təhsin Mütəllimov da bu fikirdədir ki, “pyesdəki rəmzi-fantastik forma vasitələrinə məhz Pəri obrazı ilə əlaqədar ehtiyac yaranmışdır” (20, 64). Məhz rəmzi-fantastik obrazlar hesabına Pəri xanım və Hafizə xanım paralelləri aparmaq, Hafizə xanım və Qurban, Pəri xanım və Qurban münasibətlərini dinamik sehnələrin predmetinə çevirmək mümkün olur. Çərəsiz qalib İblisi köməyə çağırmaq, qəlbindəki intiqam hissini boğa bilməmək heç də Pəri xanımın başdan-binadan bədxah bir adam olması qənaətinə gəlməyə əsas vermir. Təhsin Mütəllimovun sözləri ilə desək “nə İblis, nə də Şamama cadu konkret bir insan xarakterini təcəssüm etmirlər, insanların müəyyən ehtirasların, nəfslərin əyanılaşmış alleqoriyası kimi fəaliyyət göstərirlər” (20, 65). Eyni ehtirasın – boy-buxunlu, qədd-qamətli bir kişiyyə qovuşmaq ehtirasının daşıyıcısı kimi gördüyüümüz Pəri xanım və Hafizə xanımı eyni xarakterli qadınlar hesab etmək, əlbəttə, doğru olmazdı. Hafizə xanımda qəddarlıq heç də sonradan (ərinin ölümü ilə bağlı) yaranmayıb, o, Pəri xanımdan fərqli olaraq, təbiət etibarilə son dərəcə əzazıl adamdır. Təbeliyindəki adamlara həqarətə yanaşan, beş qəpik puldan ötrü nökərin, qulluqçunun dərisini soymağa hazır olan Hafizə xanım üçün boy-buxununa vurulub ər kimi evinə gətirdiyi Qurbanı belə təhqir etmək, onu döne-döne “it” adlandırmak adı bir haldır. Əvvəldən iblis xisletli olan Hafizə xanımda bu xislet əri ölükdən sonra daha qabarlıq şəkildə özünü bürüze verir.

Əsərdəki Qurban obrazına gəlincə, qeyd edilməlidir ki, bu obraz iki əsas isteklə İblisə tərəf yuvarlanır: var-dövlət sahibi olmaq və gözəl bir qadınla ömrə sürmək. Faktlar göstərir ki, odunçu Qurbanın varlanması arzusu ilə yaşamasının folkloranın gələn kökləri var. Kamran Məmmədov bu barədə deyir: “Tükəzbanın (Əbdürəhim bəy Haqverdiyevin həyat yoldaşının – M.K.) danışdığı nağılları Əbdürəhim bəy ayrıca bir dəftərə səliqə ilə yazırı. Xalq yaradıcılığına onun marağı o qədər artmışdı ki, bu işlə məşğul olmaq üçün xüsusi saatlar ayırmışdı; yaxın kəndlərdə yaxşı nağıl bilənlərin yanına gedir, onları dinləyir və yazırı. Tükəzbanın söylədiyi nağıllardan “Qızıl don” adlı nağıl Əbdürəhim bəyin daha çox xoşuna gəlmişdi. Nağıldakı əsas fikir bu idi ki, hər kəs zəhmətdən üz döndərib və dövlət dalınca qaçsa, öz ailəsini atıb gözəl, ağılsız qadınların fitnəsinə uyub onlara dostluq etsə, fəlakətlə üzleşəcəkdir” (21, 37). Nağılin ruhuna, ideya-məzmununa uyğun olaraq Əbdürəhim bəy Haqverdiyev “Pəri cadu” pyesində Qurban adlı bir odunçunun ömrə müraciət edir. Hər gün məşədən gətirdiyi bir

şələ odunu bazarда satıb min bir müsibətlə çörəkpulu qazanan Qurban gözəl ailə sahibidir, son dərcə mehriban və sədaqətli arvadı, körpə bir uşağı var. Qurbanın ömür dramı ordan başlayır ki, o, var-dövlət sahibi olmaq və gözəl bir qadınla ömür sümək sevdasına düşür. Yeri gəlmışkən qeyd edək ki, dini rəvayətlərdə var-dövlət hərisliyi şeytan felinə uymağın səbəblərindən biri kimi göstərilir. Bölgələrimizdə müxtəlif variantlarda danışılan dini rəvayətlərin biri bu məzmunadır: Bir alim (abid, imam) camaati bir ağaca sitayısdən çəkindirmək istəyir. Nə qədər çalı-şırsa, camaati “ata-baba yolu”ndan döndərmək mümkün olmur. Əlacsız qalan alim ağacı kəsmək qərarına gəlir. Şeytan bir qoca kişi sıfətində alimin qabağına çıxır və onu ağacı kəsməkdən çəkindirməyə çalışır. Alim fikrindən daşınmaq istəməyəndə şeytanla sözləri çəpləşir və onlar əlbəyaxa olurlar. Alim şeytana güc gəlir. Məglub olan şeytan alımla şərtləşir ki, “gündə sənə bir belə qızıl verəcəm, ağacı kəsmə”. Şeytan şərtə eməl edib alımı, dediyi miqdarda qızıl göndərir. Bir neçə gündən sonra qızılın kəsildiyini görən alim təzədən baltamı götürüb ağacı kəsməyə gedir. Yenə şeytan qoca kişi sıfətində onun qabağını kəsir və onlar tutuşası olurlar. Amma bu dəfə şeytan alımı çox asanca yixa bilir. Və məglubiyyətin səbəbini alımı belə başa salır: “Mən şeytanam ey, sən allanmışan, tamah sənə üsdün gəlif. Get, daha ağacı kəsə bilməzsən” (9, 12-13). Bu rəvayətdə alim, Allaha şəksiz-şübhəsiz itaət etməyin təmsilçisidir. Onun nəzərində Allahdan başqa hər hansı bir varlığa, eləcə də ağaca tapınmaq ağla sığmayan bir işdir. Rəvayətdə ağac, heç şübhəsiz, islamaqədərki mifoloji düşüncənin – Dünya ağacı ilə bağlı eti-qadın ifadəsidir və bu eti-qadın tərəfində durmaq əslində şeytana Allahla ixtilafda olduğunu göstərmək üçün lazımdır. Allahla ixtilafın məğzində duran məlum və məşhur fikir isə bundan ibarətdir: ey məni insanın ayağına vermək istəyən Allah, sənin buyruğuna müticəsinə əməl edən hər bəndənin içində bir şeytan yatır. O şeytani yuxudan oyatmanın yollarından biri qızıldır, var-dövlətdir.

Bu fikir “Pəri cadu” əsərində odunu Qurbanın ömür dramından ana xətt kimi keçir. Odunu Qurbanın daxilində varlanmaq həvəsi baş qaldıranda müəllif tərəf-müqabil kimi heç də Dərviş tipli xəyalı obrazdan istifadə etmir. Bu məqamda xəyalı obrazın əvəzinə, müəllif Niyaz adlı başqa bir odunçunu dialoqun ikinci tərəfi kimi ortaya çıxarıır. Yox yerdən varlanmaq azarına tutulan Qurbana Niyazın dedikləri mahiyyətcə kişilərdən qisas almaq istəyi ilə alışب-yanan Pəri xanımı Dərvişin dediklərindən o qədər də fərqlənmir. Dərviş Pəri xanımı səbirli olmağa, taleyin hökmü ilə barışmağa çağırduğu kimi, Niyaz da Qurbanı halal zəhmətlə dolanıb heç kəsdən asılı olmamığa çağrıır.

Amma Qurban yalnız varlanmaq arzusunda deyil, onun başqa bir arzusu, gözəl bir qadınla ömür süməkdir. Bu arzu Pəri xanımının və Hafizə xanımının ürəyəyatan bir kişiyə qovuşmaq arzusu ilə üst-üstə düşür. Kişinin qadın, qadının kişi istəyi isə bir motiv kimi məshuri-cahandır. Adəm – Həvvə əhvalatından tutmuş bugün dildə-ağızda dolaşan və şeytanın çeşid-çeşid hoqqalarından bəhs edən müxtəlif rəvayətlərəcən geniş bir mətn müstəvisində həmin motivin bir ovsunu kimi

qarşımıza çıxmاسının və yaxud künclə-bucaqda gizlənib mariğa yatmasının şahidi olur. Tamamilə təbii bir haldır ki, araşdırıcılar Adəm – Həvvə əfsanəsinə bənzəyən türk yaradılış mifində belə cinsəlliklə bağlı strixlərin olmasından bəhs edirlər. Yadımıza salaq ki, türk yaradılış mifində Erlik qadağan olunmuş meyvəni Edjiyə ilan cildinə girməklə yedirdir. Onu da yadımıza salaq ki, ilan fallik simvollar-dan biridir. “Dədə Qorqud” dastanında Dirsə xanın və Qazan xanın xatınlarının dilindən deyilmiş “Sarı yılan soqmadan ağca tənim qalqub işsər” (22, 42, 69) cümləsi ilanın fallik simvol olmasından xəbər verir. Folklorşunas Səfa Qarayev də Erlikin ilan cildinə girib qadağan olunmuş meyvəni Edjiyə yedirtməsini cinsəl gü-cün ötürülməsi kimi qiymətləndirir: “Qadağan olunmuş budaqlardakı meyvələr, əslində, cinsi hissler yarada bilən meyvələrdir. Erliyin ilan cildində insanları qadağan olunmuş meyvədən yeməyə məcbur etməsi birbaşa olaraq onlara fallik enerjinin ötürülməsi ilə bağlıdır. Yəni fallik simvolun özü fallik münasibətlərin yaradıcısı kimi çıxış edir” (7, 56). İlk insan cütlüyü haqdakı mifdə cinsəl münasibətin diqqət mərkəzində olması və bu münasibətin Erlik tərəfindən qadın vasitəsi-le yoluna qoyulması qadınların şeytani cazibəsindən bəhs edən rəvayətlərin mənbəyinə çevirilir, qadın cazibədarlığını şeytan gücü ilə müqayisə etmək bir çox rəvayətlərə aparıcı fikir kimi öz ifadəsini tapır. Belə rəvayətlərən birinə nəzər salmaq yersiz olmazdı: Şeytan qırx il oxumuş bir abidi heç cür yoldan çıxara bilmir. Bir qadın deyir ki, mən onu yoldan çıxaram. Qadın qucağında körpə uşaq, əlində bir şüşə şərab abidin qabağını kəsir və onun getməyinə imkan vermir. Deyir ki, ya bu şərabı içməlisən, ya mənimlə “başbir” olmalısan, dediklərimdən birini yerinə yetirməsən, bu uşağın başını kəsib qanını sənin üstüna tökcəm. Abid Allah yanında daha az günaha batsın deyə şərabı içməli olur. Amma şərab Abidi o hala salır ki, qadının “başbir” olmaq təklifini də yerinə yetirir (5, 10-11). Bu rəvayətdə üzdə olan fikir qadın hiyləgərliyidir. Elə bir hiyləgərlik ki, şeytan fənd-felini arxada qoyur. Rəvayətin alt qatında isə cinsəl istəklə bağlı mətləbin ifadə olunması da danılmazdır. Elə bir istək ki, qanlar tökülməsinə, evlər yixilmasına səbəb olabilir.

Oxşar mənzərəni “Pəri cadu” pyesində də görürük. Hafizə xanımın və Pəri xanımın kişi ələ keçirmək sevdası və Qurbanın bu sevdaya aldanması fəlakətlərə gətirib çıxarıır: Qurbanın arvadı Səlimə evdə ac-yalavac qalib südəmər uşağıını, sonra isə özünü zəhərləyib öldürür. Baş verənlərdən dəhşətə gələn Qurban Hafizə xanımı və Pəri xanımı qətlə yetirir. Sonda səhvələrini anlayan, özüne ölüm arzulanıyan Qurban əcinnələr yuvasında Şəmama cadunun yeminə çevirilir. Beləliklə, aydın olur ki, Əbdürəhim bəy Haqverdiyev “hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər; insan, taleyini kənardə axtarmayıb öz-özündə axtarmalıdır” (19, 332) fikrini əsərdə daha çox mənfiliklərin təsviri fonunda ifadə etməyə çalışır, “əsərdə müəllifin müdafiə etdiyi müsbət idealların əsl təsdiqi və təntənəsi onların əksini təşkil edən mənfiliklərin ifşa və ittihamında əldə edilir” (22, 69). Mənfiliklərin qabardılmasında və təsirli boyalarla oxucuya çatdırılmasında müəllif de-

monik obrazlardan ustalıqla istifadə edir. İblis və onun əcinnələrdən və Şamama cadudan ibarət dəstəsi əsərdə müsbət idealın dolayı yolla ifadəsində əvəzsiz rol oynayır.

Demonizmi yalnız demonik obrazların təsvir edildiyi bədii əsərlərdə axtarmaq, əlbəttə, doğru olmazdı. Nəfs, tamah, maddi maraq ucbatından fəlakətə uğramış adamların taleyi hər hansı bədii əsərdə başlıca mövzudursa, həmin əsərin arxa planında demonizm məsələsinin gizlənməsi məntiqə uyğun bir haldır. Əbdürəhim bəy Haqverdiyev yaradıcılığında demonizmin bu cür dolayı ifadəsinin də kamil örnəkləri vardır. "Dağılan tifaq" belə örnəklərdən biridir. Nəcəf bəy adlı bir mülkədarın acınacaqlı taleyindən bahs edən bu əsərə sovet dövründə bir çox tədqiqatçılar sinfilik ideologiyası baxımından yanaşmali olublar, bir mülkədarın faciəsini XIX əsrin sonlarında nüfuzunu itirməyə başlamış mülkədarlığın süquta uğramasının göstəricisi kimi qiymətləndirməyə çalışıblar və bəylərin istismarçı təbiətinin kifayət qədər açılmamasını əsərin qüsurları sırasına daxil ediblər. Təəssüf ki, bu cür yanaşma Əbdürəhim bəy Haqverdiyev yaradıcılığına sanballı monoqrafiya həsr etmiş Təhsin Mütəllimovun da araşdırımlarından qıraqda qalmayıb. Təhsin Mütəllimov yazır: "Bizcə, Ə.Haqverdiyev Nəcəf bəyin simasında və taleyində süquta üz qoymuş Azərbaycan mülkədarlığının mənəvi düşkünüyünü, tüfeyliliyini bütün eybəcərliyi ilə ifşa etmək məqsədini izləmişdir. Lakin ədib bu süqutun tarixi-ictimai səbəblərini düzgün göstərməmiş, mülkədarlığın istismarçı xarakterini aça bilməmişdir... Hiss olunur ki, ədib Nəcəf bəyin faciəsinin səbəblərini, əsəsən, onun şəxsi xarakterində, fərdi, subyektiv əməllərində görmüş və tragic vəziyyətini də həmin əməllərlə izah etməyə çalışmışdır" (20, 14-15). Mövzumuzdan kənara çıxmadan "istismarçılıq" məsələsinə ümumi şəkildə münasibət bildirsək, qeyd etməliyik ki, XX əsrin 20-30-cu illərində sovet ideologiyasının basqısı altında bir çox yazıçılar, o cümlədən Əbdürəhim bəy Haqverdiyev bəy-xan zülmüne, azılən fəhlə-kəndlİ sinfinin bu zülmə qarşı mübarizəsinə müxtəlif əsərlər həsr etdilər. Ədəbi fikir bu əsərlərdən o qədər bezdi və zinhara geldi ki, XX əsrin 60-cı illərində "Dəli Kür" (İsmayıllı Şixli) və "Qarlı aşırıım" (Fərman Kərimzadə) romanlarında Cahandar ağa və Kərbəlayı İsmayıllı obrazlarının "istismarçı" sxematzizm-dən uzaqlaşdırıllıb canlı insanlar kimi qələmə alınmasını – yazıçının görməli olduğunu sıravi bir işi tənqid toy-bayram kimi qarşılıdı. Ədəbi tənqidin rəğbətla qarşılılığı Cahandar ağa və Kərbəlayı İsmayıllı kimi obrazların yaranmasında, heç şübhəsiz, sovetləşmədən əvvəl yazılmış əsərlərin, eləcə də "Dağılan tifaq" faciəsinin əsaslı təsiri oldu. Belə təsirlənmənin nəticəsidir ki, Cahandar ağa ilə Nəcəf bəy arasında oxşar cəhətlər tapmaq olar: Cahandar ağa da Nəcəf bəy kimi oğlunun rəiyət qızı qaçırması ilə heç cür razılaşmaq istəmir, rəiyətə qohumluğu özünün bəylilik qüruruna siğışdırıb bilmir. Buna baxmayaraq nə Nəcəf bəy, nə də Cahandar ağanı rəiyətə zülm edən "istismarçı" adlandırmaq mümkün deyil. Həm Nəcəf bəy, həm də Cahandar ağa tabeliyində olan adamlara ailələrinin bir üzvü kimi baxır, onların namusunu öz namusu hesab edir. "Dağılan tifaq" və "Dəli Kür" əsər-

lərində ön plana çıxarılan məsələ "mülkədarlığın istismarçı xarakterini" yox, baş qəhrəmanların mürəkkəb daxili aləmini açmaqdır.

Kifayət qədər var-dövlət sahibi olan Nəcəf bəy səxavətlidir, yardım xahişi ilə üstünə gələni əlibos qaytarır. Xəsislikdən uzaq olan bu adam pulu artırmaqdan daha çox pulu xərclemək barədə düşünür. Faciə ondan başlayır ki, Nəcəf bəy pulu eyş-işratə xərcleməyi ömrünün mənası sayır, "pulun var xərc elə, bağışla, ye, iç, ver keyfə, ləzzətə... beş gün qara dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmاسın" deyir (21, 49). Eyş-işrat, yemək-içmək, kef-damaq ehtirası Nəcəf bəyi qumarbazlığa sürükləyir. Əsərin birinci pərdəsində biz Nəcəf bəyi bir neçə başqa bəyələ baş-başa verib qumar oynayan görürük. Əsərin sonrakı pərdələri artıq Nəcəf bəyin maddi və mənəvi iflasının ayrı-ayrı sohnelerindən ibarət olur. Bədxərclik, qumara qurşanıb var-dövləti yavaş-yavaş əldən vermək Nəcəf bəyi o qədər müflislişdirir ki, o, cœurk puluna gələn qonşu qadını əlibos geri qaytarmalı olur. Əli Sultanının sözləri ilə desək "maddi iflas içərisində, birinci növbədə, mənəvi iflasın əlamətləri təzahür edir" (23, 251). Nəcəf bəy üç övlad atası kimi mənəvi iflasa uğrayır: təlim-təbiyəsi ilə lazımı şəkildə məşğul olmadığı cavvan oğlunu itirir; iki körpə usağının evdə ac-yalavac qalmasına səbəb olur. Nəcəf bəy bir ər kimi də mənəvi iflasa uğrayır: arvadı Sona xanım evdə baş verənlərə dözmür və ürəktutmasından dünyasını dəyişir. Sona xanının təşviş keçirdiyi və ərinə narazılığını bildirdiyi sohnelerin birində qəfildən Dərviş peydə olur və o, avazla bu sözləri oxuyur:

Ey əzizim, bir baxın dünya nə ibrətxanədir!

Axırın fikr etməyən aqıl deyil, divanədir (18, 62).

Bu epizodda Dərviş xəyalı yox, real bir obrazdır. Nəcəf bəyin qapısında gəlib avazla oxuyan Dərviş öz sözləri ilə Nəcəf bəyi ayıldır və o tutduğu işlərdən peşmanlılıq hissi keçirməyə başlayır. Tutduğu işlərin şeytan əməli olmasına Nəcəf bəyin dilindən eşitməsək də, başqa obrazların dilindən eşidirik. Məsələn, qonşuları Pəri xanım xəstəhal Sona xanıma ürək-dirək verərək deyir: "Allah qoysa, ya-zın axır ayında havalər istilənər, bir yerdə gedərik ziyanətə. Qurban kəsərik, dua eləyərsən, Allah sənə cansağlığı verər. Ərinə də ağıl verər, şeytan yolunu buraxıb Allah yoluna qayidar" (21, 59). Nəcəf bəyin yuvarlandığı qumarbazlığın şeytan əməli olması əsərin sonunda Əbdül adlı obrazın da dilindən səslənir: "Allah heç kəsi qumara mübtəla etməsin. Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun" (18, 73). Bu yerdə Əbdülün dilindən Xudavəndi-aləmin yada salınmasına təsadüfi fakt kimi baxmaq düzgün olmazdı. Məsələ burasındadır ki, "şeytan əməlinə uymağın Allah qarşısında hesabı var" fikri əsərdə mühüm yer tutur. Bu fikrin ilk daşıyıcısı həssasqəlblı Sona xanımdır. Nəcəf bəyin əməllərindən narahat olan və bu əməllerin cəzasız qalmayacağını düşünən Sona xanım qorxulu bir yuxu görür: Həyətlərində gözəl bir ağac var, dörd bir tərəfi çəmənlikdir. Birdən hava tutulur, ildirum çıxır, güclü dolu düşüb ağacın qol-budağını sindirir, etrafındaki çə-

mənlik yoxa çıxır. Gördüyü bu yuxudan sonra Sona xanımda şübhə qalmır ki, fəlakətlə üzleşəcəklər. Sona xanımdakı narahatlıq və təlaş tədricən Nəcəf bəydə də özünü göstərməyə başlayır. Nəcəf bəyin narahatlıq və təlaşı incitdiyi adamların ah-naləsi və göz yaşı ilə daha çox bağlıdır: “Pərvərdigara, məsləhət sənindir. Ev-lər yıxmışam... Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə naal töküblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun” (21, 75). Nəcəf bəy yalnız kənar adamların yox, həm də öz arvad-uşağının ah-naləsindən qorxur. Cavan oğlunun və arvadının ölümüne, iki körpə uşağının ac-yalavac qalmasına bais olduğunu düşünən Nəcəf bəy özünü Allah divanında ağır cəzaya layiq bilir.

İblislə birbaşa dialoq epizodlarına yer verilməyən “Dağılan tifaq” faciəsin-də, əger belə demək mümkünsə, Allahla dialoqun özünəməxsus formasına rast gəlirik. Özünəməxsusluq ondadır ki, əvvəlcə Sona xanım, daha sonra isə Nəcəf bəy Allaha üz tutub ondan imdad diləyir. Sona xanımın ardınca Nəcəf bəy də tədricən bu fikrə gəlir ki, şeytan əməli hesabına baş verənləri Xudavəndi-aləm cavabsız qoymayacaq. Gözlədiyi kimi də olur: Sona xanımın yuxusu gerçəyə çevrilir, yurd-yuva dağılır, günahlarını boynuna alıb əzablar içinde qırırlan Nəcəf bəy göylərin cavab olaraq göndərdiyi ildirrimə tuş gəlib bu dünyaya ilə vidalaşır.

Əbdürəhim bəy Haqverdiyevi ailənin dağılması ilə yanaşı, dövlətin dağılması məsəlesi də ciddi şəkildə düşündürüb və o, məşhur “Ağa Məhəmməd şah Qacar” tarixi faciəsini yazıb. “Tərcümeyi-hal”ında “İran səyahətindən sonra “Ağa Məhəmməd şah” faciəsini yazdım. Burada heç bir kənar təsir yoxdur” qeydindən (I, 403,404) aydın olur ki, müəllif bu faciədən özünəməxsus bir əsər kimi məm-nun olub. Əsərdə məmənuniyyət doğuran cəhətlərdən biri, heç şübhəsiz, bir-birini əvəz edən dinamik hadisələr və obrazlar fonunda Ağa Məhəmməd şah Qacarın ziddiyyətlərə dolu xarakterini yaratmaqdadır. Elə bir xarakter ki, “Dağılan tifaq”da Nəcəf bəyin xarakterindən qat-qat mürəkkəbdir. Mürəkkəbliyin ilkin əla-mətlərindən biri görülən işləri (yaxşılı-pisli, xeyirli-şərli) Allahın adı ilə bağla-maqda özünü göstərir. Əgər Nəcəf bəy maddi və mənəvi iflasa uğradıqdan sonra, tutduğu əməllərdən peşman olub Allaha üz tutursa, biz Ağa Məhəmməd şahı ilk səhnələrdən Allaha üz tutan, onun adından danışan, onu köməyə çağırın bir hökmdar kimi görürük. “Dağılan tifaq”da kimi, “Ağa Məhəmməd şah Qacar”da da İblis obrazı və yaxud hər hansı başqa demonik surət iştirakçıları sırasına daxil edilmir. “Dağılan tifaq”da kimi, “Ağa Məhəmməd şah Qacar”da da şeytani əməllərin nədən ibarət olduğunu müəyyən etmək oxucunun və tamaşaçının ixtiyarına buraxılır. Və əsas çətinlik (eləcə də estetik gözəllik) bu nöqtədə ortaya çıxır. Məsələ burasındadır ki, Nəcəf bəyin şeytani əməlləri nə qədər üzədirdi, Ağa Məhəmməd şahın şeytani əməlləri bir o qədər dərində, alt qatdadır. Başqa sözə desək, Ağa Məhəmməd şahın qəddarcasına gördüyü hər hansı bir işi şeytani əməl adlandırmıq əsəri təhrif etmək, müəllif qayəsini doğru-düzgün qiymətləndir-məmək olardı. Sovet dövründə əsərin təhrif edilməsi və baş qəhrəmanın “müstə-

bid və istilaçı” kimi qiymətləndirilməsi hamımızın yaxşı yadındadır. O da hamı-nın bildiyi bir faktdır ki, Ağa Məhəmməd şah Qacar obrazına münasibətin sovet dövründəki əsas etalonu Səməd Vurğunun yaratdığı Qacar obrazı idi. “Vaqif” drama-mında Qacar məhz “qaniçən bir işgalçi” kimi təqdim olunmuşdu. Bu, bir müəllif olaraq Səməd Vurğunun öz mövqeyi idi və həmin mövqeni Səməd Vurğun əsərin az qala hər səhifəsində hiss etdirirdi ki, hər hansı başqa yozuma ayaq yeri qalma-sın. Ağır repressiya illərində Qacara münasibətdə bu cür birtərəfli mövqe tutmalı olan Səməd Vurgunu ittiham etmək fikrimiz yoxdur. Fikrimiz Əbdürəhim bəy Haqverdiyevin yaratdığı Qacar obrazına Səməd Vurğun etalonu ilə yanaşmağın yanlış olduğunu vurgulamaqdır.

Əbdürəhim bəy Haqverdiyevin Qacarını biz, ilk növbədə, kitablar oxuyub elmlərə yiylənmiş tədbirli bir hökmdar kimi görürük. Qacarın dərin ağıl işlədə-rək gördüyü tədbirlər Nadir şahın ölümündən sonra süquta uğrayıb parça-parça ol-muş dövlətin qüdrətini və əvvəlki bütövlüyünü təmin etmək məqsədi daşıyır. “Dava var qılıncla qurtarar, dava var dilla. Əvvəl dil, sonra qılinc qoşunu mənə lazımdır” deyən (18, 165) Qacar ölkədaxili, tayfalararası ədavətə son qoyduğunu bəyan edir; “iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tə-nəzzülünə səbəb olar” deyən (18, 165) Qacar əfşarlarla qacarları ümumi düşmənə qarşı birlikdə mübarizə aparmağa səsləyir. Bu cür tədbirli olmağın nəticəsidir ki, qacarlar qarşı vuruşmağa hazır olan Əli xan Əfşarın qoşunu bütünlükə Ağa Məhəmməd xanın tərəfinə keçir. Ağa Məhəmməd xan şahlıq uğrunda mübarizədə ilk qanlı vuruşmanı ona tabe olmaq istəməyən qardaşları Mürtəzaqulu xan, Mustafa xan və Rzaqulu xana qarşı başlamalı olur. Qardaşlar arasındakı bu qanlı vuruş-manın qaçılmalıdırlığını Ağa Məhəmməd xan belə əsaslandırır: “Əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatin qırılma-ğına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya ca-maat rugərdən oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr usaqlaradək qırdırısam, yenə ürəyim soyumaz” (18, 155). Şahlıq uğrunda ilk qanlı vuruşmanı qiyamçı qardaşlarına qarşı başlayan Qacar qəddarcasına ilk cəzəni da ələ keçən qardaşı Rzaqulu xana vermək qərarına gelir: onun əmri ilə Rzaqulu xanın gözləri çıxarılır. Öz qoşunu ilə Qacar tərəfə keçən Əli xan Əfşar tam etibar qazanmadığı-na görə Rzaqulu xana verilən cəza Əli xan Əfşara da verilir. Oxucu və tamaşaçını dəhşətə getirən ən böyük qəddarlıq Cəfərqulu xanın aqibəti ilə bağlı olur. Cəfər-qulu xan Ağa Məhəmməd xanın ən çox istədiyi, xətrini əziz tutduğu qardaşıdır. Cəfərqulu xan bir sərkərdə kimi böyük şücaətlər göstərib, Ağa Məhəmməd xanın şahlıq taxt-tacına sahib olmasında əvəzsiz rol oynayıb. Oxucu və tamaşaçını dəhşətə getirən budur ki, Ağa Məhəmməd şah, xətrini əziz tutduğu qardaşının belə qətlinə qərar verir. Cəfərqulu xanın meyidi üstündə göz yaşı axıdan Qacar bu qətl qərarını dövlətin gələcək taleyi naminə verdiyini belə əsaslandırır: “Öz belimi sindirdim! Əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın (Qacarın atası – M.K.) qəbrinə, o nəcib ruh ki, bu nəcib bədəni mühəyyə eləmişdi (Cəfərqulu xan

nəzərdə tutulur – M.K.), bir dəqiqli səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisim görsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın” (18, 174). Dövlətin bütövlüyü və qüdrəti naminə Qacarın göstərdiyi qəddarlıqlar sırasında Şuşanın mühasirəyə alınması və camaatin ac-yalavac vəziyyətə salınması; Tiflis əhalisinin qılıncdan keçirilməsi və şəhərin odlara qalanması kimi səhənələri də xüsusi qeyd etmək olar. Bu cür qəddarlıqlar Qacarın uşaqqən axtalanması və onda insanlara qarşı kin-küdürüt hissinin yaranması ilə, heç şübhəsiz, bağlıdır və müəllif əsərdə məsələnin bu cəhətinə işaret etməyi yaddan çıxarmır. Amma onu da inkar etmək olmaz ki, dövlətin bütövlüğünü mane olmaq və onu zəiflətmək istəyənlər əsərdə Qacar əzəzilliyinin ən başlıca səbəbkarları kimi nişan verilir. Bir hökmədar kimi Qacarın nəzərində Gürcüstan valiliyinin və Azərbaycan xanlıqlarının Qacarlar dövlətindən ayrılib Rusiya ilə birliyə can atması yolverilməzdir və bu cür ayrılmalara can atanlar ən ağır cəzalara məhkum olunmalıdır. Bütöv və qüdrətlə dövlət! Bu amal Qacarın öz silahdaşları ilə dialoqundan qirmızı xətt kimi necə keçirse, onun monoloqlarından da eləcə keçir: “İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə” (18, 157). Bu misaldan da aydın görünür ki, parçalanmış dövlətin bütövlüyü yolunda atdığı addımların hər birini Qacar haqq işi sayır və bu yolda uca Allahdan kömək umur. Tabəliyində olanlar da Qacarın hər əmrini “padşah hökmü Allah hökmüdür” deyib sözsüz-filansız yerinə yetirirlər.

Qarşıya sual çıxır: Kərim xanın sümüklərinin qəbirdən çıxarılib qapı ağızında – Qacarın ayaqları altında basdırılması; Nadir şahın oğlu Şahrxün başına qurmuşun əridilib tökülməsi; Kirmando qoca kişilərin, qadınların, südəmər uşaqların qılıncdan keçirilməsi də haqq işidirmi? Əlbəttə, yox. Saydıǵımız və saymadığımız bu sayaq işlər şeytan işidir və qəzəblənib cin atına minəndə Qacar cin-seytan əməlinə qol qoymalı, ağlaşılmaz ölçüdə qanlar tökməli olur. “Mən öz şəxsi qərəzim üçün çalışıram, mən İranın dərdindən ötrü çalışıram” deyən (18, 156) Qacar, “Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz... Rəiyyət məhəbbəti qazanmaq padşahların ilk vəzifəsidir” deyən (18, 173) Qacar haqq tərəfdarı, Allah adamı kimi danışır, ilahi niyyətin təmsilçisi kimi təqdim olunur. Həmin ilahi niyyəti – mükəmməl bir dövlət qurmaq istəyini malək donunda gerçəyə çevirmək mümkündürmü? Əlbəttə, yox. Qanlı vuruşmalardan, kütləvi qırğınlardan keçən dövlətçilik davası istəristəməz demonik ehtiraslı insanlar meydana çıxarır. Demonik obrazlarda gördüyüümüz ikili təbiət demonik ehtiraslı insanların da səciyyəvi cəhətinə çevirilir. Belə insanlara nəzərən xeyrin harda bitib, şərin harda başladığını söyləmək çətinləşir. Əbdürəhim bəy Haqverdiyevin yaratdığı Ağa Məhəmməd şah Qacar obrazı da belə demonik təbiətlə insanlardan biridir.

“Vaqif” dramındaki meyarı əsas götürsək, Qacarın Qarabağ xanlığına hücumu mənfi, İbrahim xanın Rusiyaya meyli müsbət haldır. “Ağa Məhəmməd şah Qacar” faciəsində isə Rusiyaya birləşməyin təqdir olunmadığını Əbdürəhim bəy Haqverdiyevin başqa bir əsərində – “Xortdanın cəhənnəm məktubları” povestində görmək mümkündür.

İblisin qinanması və ittiham olunması povestdəki səciyyəvi səhnələrdən biridir. Cəhənnəm əzabına düşər olan müsəlmanların bir çoxu İblisin üstünə düşür ki, bizi pis yola çəkən, pis əməller dalınca sürükləyən sənsən. İblis onlara belə cavab verir: “Ay camaat, məndən əl çokin!.. Dünyada baş verən bəd əməllerin çıxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizə axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən?” (19, 70). İblisin nişan verdiyi adam Qocaqurd mahalının bəyidir. Bəyin cəhənnəm odunda yanmanın başlıca səbəbi rus hökumətinin camaati alçaldan yerli nümayəndələri ilə əlbir-dilbir olmasıdır: Naçalnik qabağından yeməyen, yarınlığı-yaltaqlanmayı bacarmayan bir neçə nəfəri iki yüz altı qacağın qabağına qatıb “payimal” edir. Bir nəfərin boğazına ip salıb atın dalınca yerlə o qədər süründürürlər ki, o bədbəxtin iki gözü də yerində pırtlayıb çıxır. Hamının gözü qarşısında baş vermiş bu dəhşətli hadisədən sonra Qocaqurd mahalının İblisdən geri qalmayan bəyi naçalnikə yüzədək çar məməru ilə birlikdə elə bir ziyaflət verir ki, neçə bəy yiğışsa, elə ziyaflət verməyə gücü çatmaz (19, 70-71). “Xortdanın cəhənnəm məktubları”nda siyasi yaramazlığa aid təsvir Qocaqurd bəyinin sərgüzəştləri ilə məhdudlaşmış və müəllif cəhənnəmin vətən və dövlət xainlərindən ibarət ayrıca guşesini qələmə alır. Bu guşədəki saysız-hesabsız xainlərdən bir çoxu Azərbaycan torpaqlarını Rusiyaya satmış və ya rus təbəəliyini qəbul etmiş dövlət adamlarıdır. Belə dövlət adamlarından biri rus sərkərdəsinin hüzuruna təşrif buyurub ki, sənin padşahın mənə generallıq rütbəsi versə, mən öz məməkətimi ona bağışlaram. Şəxsi mənafeyi naminə ölkəni satan hakimin arzusuna yetirilib. Müəllif bu əhvalatı təsvir etdikdən sonra öz adından – “müəllif qeydi” olaraq əlavə açıqlama verməyə də ehtiyac duyur: “1804-cü ildə Gəncə xanlığı birinci dəfə alındıqdan sonra Qarabağ xanı İbrahim xan əhvalatdan xəbərdar olub, öz xahişi ilə Kürəkçayda knyaz Sisyanovun xidmətinə gələrək, xanlığında bağı qalmaq şərtlə Rusiya imperatoruna izhari-təbəiyyət etmiş. Knyaz məmənuniyyətlə qəbul edib, padşah tərəfindən sonra imperatorun şərəfinə içmək üçün xana bir bakal şampansi təklif etmiş, xan şampanskini içmiş və şərab damağına çox dadlı gəlmış. Bir qədər söhbətdən sonra xanın könlündən yenə şampansi içmək keçmiş, üzünü knyaza tutub xəber almış: “Padşahın şərəfinə bir dəfə də içmək olarmı?” Sisyanov: “Çox gözəl olar” – deyib ikinci bakalı xanın damağına vermiş” (19, 59). Bu kimi faktlar göstərir ki, Sankt-Peterburqda təhsil alan və rus mədəniyyətinə böyük ehtiram bəsləyən Əbdürəhim bəy Haqverdiyev (eləcə də XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşayıb-

fəaliyyət göstərmiş ziyalılarımın böyük əksəriyyəti) Rusiyadan siyasi asılılıq faktı ilə heç cür barişmaq istəməyib.

Ağa Məhəmməd şah Qacarın Qarabağda qətlə yetirilməsi və İran şahənşahlığının get-gedə zəifləməsi Rusiyanın Azərbaycana təsir imkanlarını artırdı və həminin əzber bildiyi tarixi hadisə baş verdi: Azərbaycanın Şimalı hissəsi Rusiyanın tərkibinə daxil olmaqla məmləkətin bütövlüyü pozuldu. “Şər deməsən xeyir gəlməz” hikmətindən çıxış etsək, hər iblisanə əməldə hansısa xeyir toxumunun da gizləndiyini nəzərə alsaq, qeyd etməliyik ki, Şimalı Azərbaycanın İran şahənşahlığının tərkibindən işgalçılıq məqsədilə qoparılması 1918-ci ildə İrandan kənardə Azərbaycan Cümhuriyyətinin, 1990-ci ildə isə Azərbaycan Respublikasının qurulmasına gətirib çıxardı. Dünyanın işini bilmək olmaz: dünyada siyasi hadisələr elə cərəyan edər ki, Azərbaycan öz bütövlüyünə də qovuşar. Əbdürəhim bəy Haqverdiyevin (eləcə də onun qələm yoldaşlarından bir çoxunun) yeri gəldikcə Rusiyanın siyasi asılılığa, örtülü şəkildə də olsa, etiraz etməsi, heç şübhəsiz, milli müstəqillik idealından doğan bir addimdır. Belə olmasayı, Əbdürəhim bəy Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”nda rus hökumətinə müti qul itaəti göstərib öz soydaşlarına divan tutanları şeytan xislətli adamlar kimi təqdim etməzdi.

Əbdürəhim bəy Haqverdiyev yaradıcılığında demonizmdən danişarkən güllüş məsələsindən yan keçmək çətindir. Bu məsələdən necə yan keçmək olar ki, həm “Xortdanın cəhənnəm məktubları” povestində, həm də “Pəri cadu” pyesində dramatizm komizmlə yan-yana, iç-içədir. Təzədən “Pəri cadu” əsərinə qayitsaq, qeyd etməliyik ki, əsərin lap əvvəlində İblis səhnəyə qəhqəhələrlə daxil olur; İblisin dəstəsindəki əcinnə məzəli oyunlardan, hoqqalardan çıxır. Yəni demonizm kontekstində güllüş həmin əsərdə bir fizioloji akt kimi, bir də komizmin göstəricisi kimi təqdim olunur. Güllüsə bağlı hər iki halın şifahi xalq ədəbiyyatında folklor poetikasına uyğun ənənəsi vardır. Demonik varlığa aid gülmək aktının folklorada ən səciyyəvi faktlarından biri Gülü Qahqah xanımın (qəhqəhə çəkib gülən və hər güləndə ağzından gül tökülen qeyri-adi mənşəli qadının) məşhur nağıl qəhrəmanlardan olması faktıdır. Digər səciyyəvi fakt demonik varlıqların, xüsusən də cincilərin mifoloji mətnlərdə çal-çağır həvəskarı kimi təqdim olunmasıdır. “Mifoloji düşüncəyə görə, cildini dəyişən cin insanı aldadıb xarabalığa, köhnə dəyirmana, çöl-biyabana, yaxud dərin bir dərəyə aparır və onu çal-çağıra qonaq edir. Adamı yoldan çıxarmaqdə cinin əl atlığı ən başlıca vasitə toy-düyün, deyib-gülmək, yeyib-içməkdir” (24, 32). Konkret olaraq şeytan obrazına gəlsək, qeyd etməliyik ki, dünya xalqlarının mifologiyasında gülmək şeytanın mühüm atributları sırasındadır və bu demonik varlıq haqqında belə bir fikrin irəli sürülməsi tamamilə yerliyindədir: “Şeytan heç vaxt ağlamır, əgər ağlayırsa, demək, yalandan ağlayır” (28, 287). “Heç vaxt ağlamayan” şeytanın ən çox hədəf seçdiyi, başının üstünü alıb qılığına girdiyi adamlar çarəsizlər, naçarlar, “neyniyim, necə eləyim?” deyib çıxış yolu axtaran adamlardır. Cinin-filanın yoldan çıxarması hesabına yox, öz

istəyi ilə çalib-çağıran adamlara, mifoloji təsəvvürə görə, şeytanın yaxın düşməsi heç də asan olmur. Belə bir təsəvvürü əks etdirən mifoloji mətnlərdən birini yada salaq: Şeytan bir evdən çal-çağır, deyib-gülmək səslərinin gəldiyini görüb, balalarına tapşırır ki, gedib o evi qatib-qarışdırınsın, ora dava-şava toxumu səpsinlər. Balaları ha əlləşirlərsə, o evə dava salmaq mümkün olmur. Kor-peşman analarının yanına qayıdıb deyirlər ki, o evdə bir uşaq var, şeytandan betərdir, evdəkili rəqədər güldürürsə, bizi yada salmırlar (5, 97). Folklordan gələn motivlər – dara düşən adama şeytanın daha çox yaxınlaşması; öz gücünü və insanlar üstündə hökmranlığını şeytanın qəhəqəhələrlə bildirməsi, şeytan əmrinə müntəzir olan demonik “məxlüklärın” şadlıq-şadyanalıq etməsi “Pəri cadu” əsərinin bədii strukturunda özünəməxsus yer tutur.

Əbdürəhim bəy Haqverdiyevin, eləcə də “Molla Nəsrəddin”-ci digər sənətkarların yaradıcılığında demonizm və bədii güllüş məsələsinin folklordan gələn səciyyəvi tərəflərini üzə çıxarmaq üçün şeytan obrazının arxaik qatlarına yenidən qayıtməq ehtiyacı yaranır. Ehtiyac yaranır ki, Allah və şeytan qarşılaşmasında qəhrəman və antiqəhrəman mifoloji modelinin gizləndiyi nəzərə alının. Nəzərə alının ki, şeytanın antiqəhrəman mahiyyətini ona xas olan səciyyəvi cəhətlər (mövcud normalardan kənarə çıxməq; kələk işlədib hiyləgərlik etmək; cilddən cildə girmək; tərsinə iş tutmaq; qəhrəmanın (Allahın) funksiyalarını imitasiya etmək və s. kimi xüsusiyətlər) ortaya çıxarır. Bütün bu xüsusiyətlər folkorda “ciddi” yöndə təqdim edilməklə bərabər, komik yöndə də təqdim edilir. Komik yöndə təqdim edilmə heç də məişət nağıllarında axmaq yerinə qoyulan şeytan obrazı ilə məhdudlaşdırılmış və şeytanın antiqəhrəman mahiyyəti folkorda başqa adda obrazlara ötürülür. Keçəl belə obrazlardan biridir. Məişət nağıllarında keçəlin hiyləgərlikdə şeytana üstün gəlməsi əslinde antiqəhrəman mahiyyətinin və yaxud triksterlik funksiyasının şeytandan keçələ ötürülməsi kimi də qəbul edilə bilər. Oxşar vəziyyəti Allah obrazında da axtarmaq olar. Belə düşünmək mümkündür ki, qəhrəman və antiqəhrəman kontekstində Allaha aid cizgilər tədricən hökmədarın timsalında öz əksini tapır. Nəticədə Allah və şeytan qarşıdurmasının yerini, tutaq ki, Şah Abbas və keçəl qarşıdurması tutmuş olur. Şah Abbas və Kəlniyət (Keçəl Niyyət) münasibətlərində bəhs edən rəvayətlər, lətifələr və nağıllar göstərir ki, Şah Abbasın məzəli oyundaşı olan keçəl təlxəklik, məsxərəçilik funksiyasının daşıyıcısıdır. Hökmədar və məsxərəçi əlamətləri müəyyən qədər Teymurləng və Molla Nəsrəddin qarşılaşmasında da ortaya çıxır.

Molla Nəsrəddin obrazında “Molla Nəsrəddin”çiləri cəlb edən əsas cəhət Molla Nəsrəddinin libas dəyişmə məharəti, padşahdan tutmuş çobana, əkinçiyə-biçinçiyə qədər hər kəsin dilində danışa bilməsi, özünü axmaq yerinə qoyub sərhədləri aşması və dərin mətbəblərə varmasıdır. Əbdürəhim bəy Haqverdiyev öz yaradıcılığında Molla Nəsrəddin modelindən, bütövlükdə xalq güllüş mədəniyyətinin bədii imkanlarından yerli-yerində istifadə edən “Molla Nəsrəddin”çilərdən biridir. Xalq güllüş mədəniyyətinin qanuna uyğunluqlarını, lətifa janrinin poetikasını

nəzərə almadan Əbdürəhim bəy Haqverdiyev nəşrindəki bir çox məqamları doğru-düsgün başa düşmək çətindir. Məsələn, "Uca dağ başında" hekayəsində dəli oynatmaq belə məqamlardan biridir. Hekayədə müəllif dağlar qoynunda yerleşən bir şəhərdən, o şəhərdəki bəylərin, bəyzadələrin və balaca uşaqların məzəli məşguliyyətindən bəhs edir. Bəylər barədə müəllif belə yazır: "İş yox, peşə yox, ciblərdən pul çox – nə etsinlər? Üç yol var idı: qumar, içki məclisi, biri də molla döyüdürmək. Özləri nə Allah bilirlər, nə şeytan. Məhz vaxt keçirmək üçün xərc çəkib qonaqlıqlar düzəldərlər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortağə bir dini mübahisə salardılar, mollalar camaata, camaat mollalara qarışardılar" (10, 225). Bəyzadələr (cavan bəylər) molla döyüdüren atalarından da "irəli" gedib gecə saat ikidən, üçdən sonra qapıları döyübü ayrı-ayrı adamları yuxudan qaldırırlar və yuxudan qaldırıqları adamlara "vacib" sözlər deyirlər: "Əli əmi, pis yatmışan, get təzədən yat". Yaxud: "Həsən əmi, deyirlər çəp adam bir şeyi iki görər; yalandır, ya doğru?" (19, 225-226). Adamlı şeytani məzələnməkdə uşaqlar da cavanları geridə qoyurlar. Uşaqlar məzələndikləri adəliyə döndərməmiş ondan əl çəkmirlər. Uşaqların dəli elədiyi birinci adam Əli bəydir. At üstündə gedən Əli bəyə uşaqlar "Əli bəy, hara gedirsən? Məni də tərkine al!" deyib onun dalınca düşürlər. Bu hal hər gün təkrar olunur və Əli bəyin dəli olmaqdan başqa bir yolu qalmır. Uşaqlar tacir Avanesi "sabahın xeyir, Avanes", Zeynalabdin adlı qoca bir kişini "quzğun, quzğun", Mirzə Alını isə "namərd, namərd" sözləri ilə bezdirib dəlilik həddinə çatdırı bilirlər.

Oxşar vəziyyətə "Çəsmək" hekayəsində də rast gelirik: Əhli-kef bir adam olan vəkil Mahmud bəy Rusiyada çıxan müxtəlif qəzetlərə abunəcidir. Onun mənzilinə təşrif buyuran dost-tanış hərəsəbət olmaqla yanaşı, həmin qəzetləri də oxumaq imkanı qazanırlar. Mahmud bəyin əziz dostlarından biri olan Mirzə Əhməd bir gün Mahmud bəyin çəsməyini gözünə taxıb bir-iki saat qəzet oxuyur, sonra xudahafızlaşış öz evlərinə gedir. Mirzə Əhməd gedəndən sonra Mahmud bəy çəsməyi masanın üstündə tapmayıb güman edir ki, Mirzə Əhməd çəsməyi səhvən özü ilə aparmış olar və nökəri Abbasqulunu Mirzə Əhmədin dalınca göndərir. Abbasqulu gedəndən sonra Mahmud bəy qəzetlərin altından öz çəsməyini tapır. Amma bu qərara gəlir ki, Mirzə Əhmədlə bir çəsmək zarafatına başlasın. Şeytani bir zarafat başlayır və bu zarafat aylarla, illərlə davam edir. Mahmud bəy uzun müddət, neçə-neçə adam vasitəsi ilə Mirzə Əhmədə xəbər göndərir ki, onun çəsməyini qaytarsın. Mirzə Əhməd hara gedirsə, hansı şəhərdə, hansı qəsəbədə qalmalı olursa, Mahmud bəyin çəsmək oyunundan yaxa qurtara bilmir. Axırda Əhməd bəy "xanənişin" olub altı-yeddi il evindən çölə çıxmır. Şəhərdə belə danışırlar ki, Əhməd bəy "xəbti-dimağ" olub, yəni başına hava gəlib (19, 242). Çox çəkmir ki, "xanənişin" Əhməd bəyin ölüm xəbəri şəhərə yayılır və onun cənazəsi üstündə hamidan çox ağlayan və "qardaş vay" deyib başına döyen Mahmud bəy olur.

Qısa məzmununu xatırlatdiğimiz "Uca dağ başında" və "Çəsmək" hekayələri lətifə janrinin poetikası üzərində qurulub. Bu hekayələrdə lətifə poetikasını-

dan gələn ən mühüm cəhət ixtiyari oyunun məqbul sayılması cəhətidir. Bəli, lətifələrdə həyatverici gülüş yaratmaq naminə istənilən bir oyunu, eləcə də adamı dəli eləmək, asib-kəsmək ölüb-öldürmək oyunu oynamamaq adı bir haldır.

Molla Nəsrəddin ətrafdakı adamlarla, həmçinin ətrafdakı adamlar da Molla Nəsrəddinlə aqlasılmaz zarafatlar edir. Zarafatlaşma məsələsində Molla Nəsrəddin üçün sosial təbəqə fərqi yoxdur. O, sədd və sərhəd tanımadan ən sıravi adamla zarafatlaşdıığı kimi, ən böyük hökm sahibi ilə də (məsələn, Teymurlənglə) zarafatlaşa bilir. Molla Nəsrəddinin Teymurlənglə zarafatlarından biri bu məzmundadır: Teymurləngin bir nəfərə qəzəbi tutur. Mollaya əmr edir ki, bu saat buna yüz çubuq vur. Molla gülür. Mollanın gülməyini görən Teymurləng "Bu saat buna beş yüz çubuq vur" deyir. Molla lap ucadan gülür. Teymurləng "Bu saat buna min çubuq vur" deyir. Molla qəhqəhə çəkib gülür. Teymurləng cin atına minir, "Mənə gülürsən?" deyə soruşanda Mollanın cavabı belə olur: "Xeyr, qibleyi-aləm! Mənim həddim nədir sənə güləm. Mən Allaha gülürəm ki, sənin kimi çubuq dadi bilməyən, haqq-hesabdan başı çıxmayan bir adəmi padşah eləyib. Yoxsa bir adama da min çubuq vurular?" (25, 186-187). Molla Nəsrəddinin Teymurləngi qəzəbləndirib cin atına mindirməsi zarafatda aşağı-yuxarı fərqlərinin aradan qalxmasına bir nümunədirse, "Korlar" adlı lətifədə təsvir edilən əhvalat zarafatda sağlam və şikəst sərhədinin aradan götürülməsinə bir nümunədir: Bir neçə kor dükən qabağında oturub səhbət edir. Molla ordan keçəndə kisədəki pulları cingildəbib "Alın bu pulları bölün" deyir, amma heç kimə heç nə vermir. "Sənə verdi", "Yox, sənə verdi" deyib korlar dalaşmağa, ağaçlaşmağa başlayırlar. Molla isə onlara baxıb gülür (25, 84). Oxşar məzmunda şeytanla bağlı bir rəvayətin də olması (26, 262-264) bir daha onu deməyə əsas verir ki, şeytani əməlin bəməzə biçimdə Molla Nəsrəddinlə əlaqələndirilməsi lətifə janrinin poetikası üçün təbii bir haldır.

Lətifələrdə şeytani zarafatların bir qismi ölüb-öldürmək epizodları ilə müşayiət olunur: Molla iki nəfər yoldaşı ilə çöldə işləyir. Arvadı bir qab süd gətirir. Südə çörək doğrayıb yeməyə başlayırlar. Molla və iki yoldaşdan biri südə çörək doğradiqca üçüncü yoldaş onları gözləmədən yeməyə davam edir. Bir-iki dəfə eşitdirirlər ki, el saxla, amma söz ona kar eləmir. Axırda Molla əlindəki çömçə ilə onun başına necə vurursa, kişi tir-tap yerə yixılır. Molla baxır ki, kişi əməlli-başlı ölüb, çömçəni yerə tullayıb deyir: "Nə doğrar, nə basar, nə də əlini süddən kəsər. Birçə çömçə də vurcaq, birdəfəlik küsər ki, küsər" (25, 70). Lətifə üçün sosial təbəqə fərqi olmadığı kimi, motiv fərqi və sərhəddi də yoxdur. Hər motiv, eləcə də ölüm-itim lətifənin sıravi motivlərindəndir. Qısa məzmununu xatırlatdiğimiz "Korlar" lətifəsi ölüm üstündə bəməzə oyun qurmağın bariz nümunələrindən biridir.

Əbdürəhim bəy Haqverdiyev lətife poetikasına, bütövlükdə xalq gülüş mədəniyyətinə əsaslanıb zarafat yönündə qələmə aldığı dəli oynatmaq və çəsmə əhvalatları vasitəsilə ciddi mətləblərə toxuna bilir. "Uca dağ başında" və "Çəsmək" hekayələrində müəllifin toxunduğu mətləblərdən biri başqasını güləməli və ağlamalı vəziyyətə salıb bu vəziyyətdən həzz almaq mətbəbidir. Müasir dünya ədə-

biyyatının tez-tez müraciət etdiyi bu məsələ Əbdürəhim bəy Haqverdiyev yaradı-  
cılığında rəngarəng bədii boyalarla öz əksini tapır.

Tragizm notlarına müraciət edilməsi Cəlil Məmmədquluzadə yaradıcılığın-  
da bədii gülüşü fərqli bir keyfiyyətdə ortaya çıxarır. Fərqli keyfiyyət təsvir edilən  
komik vəziyyətin zarafat məcrasından çıxarıldığı məqamlarda özünü daha qabarıq  
şəkildə göstərir. Belə məqamlarla “Ölülər” və “Dəli yığıncağı” tragikomediyalı-  
rında daha çox qarşılaşıraq. “Uca dağ başında” və “Çəşmək” hekayələrində adamı  
dəlilik həddinə çatdırmaq süjeti heç də ağlamalı məqamlardan xali deyil. Amma  
bu ağlamalı məqamlar həmin hekayələrdə təsvir edilən əhvalatların zarafat üstün-  
də qurulmasını inkar etməyə əsas vermir. Bəs “Dəli yığıncağı”nda vəziyyət necə-  
dir, bu əsərdə də kimlərisə dəli eləyib bu dəliliklə məzələnmək oyunu oynanılır-  
mı? Sualı “bəli” cavabını vermək çətindir. Aydın olan budur ki, “Dəli yığınca-  
ğı”ndakı əhvalatlar zarafat üstündə yox, “ağlılı kimdir, dəli kimdir?” tragikomik  
sualı üstündə qurulub. Tragikomediyanın iştirakçıları iki yerə ayrılib: “ağlılılar”  
(Fazıl Məhəmməd, Hacı Bağdad, Kərbəlayı Türbət, Məkkə Məhəmməd) və dəlilər  
(Molla Abbas, Pirpız Sona, Farmasyon Rüstəm, Sərsəm Heydər, Həmzad Qurban,  
Cinni Mustafa). Dəlilər sırasında gördüyüümüz Molla Abbas arvadı Pirpız Sonanı  
qorumaq üçün özünü dəliliyə vuran idrak sahibidir. “Ağlılılar” sırasında gördüyü-  
müz Fazıl Məhəmməd isə qardaşı arvadı Pirpız Sonanı əla keçirmek üçün dondan-  
dona giron xəstə təxəyyül sahibidir. Dəli qardaşın arvadını əla keçirmek istəyən  
yalnız Fazıl Məhəmməd yox, həm də Hacı Bağdad, Kərbəlayı Türbət, Məkkə Mə-  
həmməd kimi digər “ağlılılar”dır. Bu adamlar dəli qardaşlarının arvadlarını siğə  
eləməklə kifayətlənməyib, şəriət yolunda daha “savab” bir iş görmək istəyirlər. İs-  
təyirlər siğə etdikləri qardaş arvadlarını da özləri ilə götürüb kəcavələrdə imam  
ziyarətinə yola düşsünlər və qardaş arvadlarından uşaqlar dünyaya gətirib imam  
qoşununun sayını, gücünü-qüdrətini artırıslar. Fazıl Məhəmmədin başçılıq etdiyi  
siğə və ziyanət əməliyyatı kənardan o dərəcədə ecaib-qəraib təsir bağışlayır ki,  
doktor Lalbyuz həmin əməliyyatın iştirakçıları arasında kimin ağlılı, kimin isə də-  
li olmasını ayırd etməkdə çətinlik çəkir. Doktor Lalbyuza ağlılı itirmiş adam təsiri  
bağışlayan Fazıl Məhəmməd əxlaqi dəyərlərdən uzaq olan əməlini işə keçirmək  
üçün şəriət qaydalarına arxalanır.

Din pərdəsi altında şeytani addımlar atmaq “Ölülər” tragikomediyasındaki  
Şeyx Nəsrullah obrazında daha qabarıq şəkildə özünü göstərir. Şeytani addımların  
rahatca atılmasından ötrü lazımlı olan “münbit” şəraiti Qoqolun Xlestakovu kimi,  
Şeyx Nəsrullah özü yaradır. Qoqol yaradıcılığının tədqiqatçılarından biri olan  
L.Çernov belə hesab edir ki, “ətrafdakları inandırıa bildiyinə görə Xlestakovun  
söylediyi yalanın xüsusi gücü var və bu güc öz işini göra bilir. Bu güc hesabına  
Xlestakov demirurqa – ətraf gerçekliyin yaradıcısına çevirilir” (27). L.Çernovun  
fikrinə əsaslanısaq, Xlestakovla müqayisədə Şeyx Nəsrullahı iki qat demirurq say-  
malışıq. Çünkü Xlestakovdan “irəli gedərək” Şeyx Nəsrullah yalan üstündə mühit  
yaratmaq məsələsini qabaqcadan planlaşdırır. Qabaqcadan nəzərdə tutulan və incə-

nöqtələrinəcən ölçülüb-biçilən ölü diriltmək əməliyyatı vahimə üstündə qurulur və  
öz təsirini dərhal göstərir. “Dəli yığıncağı”ndakı Fazıl Məhəmməd kimi, “Ölülər”dəki Şeyx Nəsrullahın da dərdi arvad dərdir. Dərdə çarə qılmaqdə Fazıl Mə-  
həmmədə dəlilər oyunu gərəkdir, Şeyx Nəsrullahda da ölüler oyunu gərəkdir. Hə-  
yatverici zarafat yox, qara niyyət üstündə qurulan və şeytani əməl mahiyyəti daşı-  
yan bu oyunun hansısa bir müsbət tərefi varmı, varsa nədədir? Bu suala doğru-  
düzgün cavab vermək üçün yazımızın əvvəlinə – şeytanın hərəkətvericilik funksiyasına qayıtmalıyıq. Qeyd etməliyik ki, Fazıl Məhəmməd və Şeyx Nəsrullahın  
çırkıñ əməlləri Molla Abbasın dəli adam, Kefli İskəndərin isə ölü adam qiyafəsin-  
dən çıxmamasına, hər ikisinin ayıq-sayıq və barışmaz idrak sahibi qiyafəsi geyməsi-  
nə təkan vermiş olur.

## **QAYNAQLAR**

1. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı, Elm və təhsil, 2013
2. Azərbaycan nağılları, 5 cilddə, IV cild. Tərtib edən: Əhliman Axundov. Bakı, Şərqi-Qərb, 2005
3. Azərbaycan nağılları, 5 cilddə, V cild. Tərtib edən: Nurəddin Seyidov. Bakı, Şərqi-Qərb, 2005
4. SMOMPK: Azərbaycan folkloru materialları, 8 cilddə, I cild. Tərtib edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı, Aynur Hüseynova. Bakı, Elm və təhsil, 2018
5. Azərbaycan folkloru antologiyası, XVI cild, Ağdaş folkloru. Toplayıb tərtib edən: İlkin Rüstəmzadə. Bakı, Səda, 2006
6. Radloff W. Türklerin kökleri, dilleri ve halk edebiyatından denemeler. Ankara, Ekvay yayınları, 1999
7. Qarayev S. Mifoloji xaos: strukturu və poetikası. Bakı, Elm və təhsil, 2016
8. Qarabağ: folklor da bir tarixdir, IV kitab. Tərtib edən: İlkin Rüstəmzadə. Bakı, Elm və təhsil, 2013
9. Qarabağ: folklor da bir tarixdir, V kitab. Tərtib edən: İlkin Rüstəmzadə. Bakı, Zərdabi LTD MMC, 2013
10. Qarabağ: folklor da bir tarixdir, VIII kitab. Toplayıb tərtib edən: İlkin Rüstəmzadə. Bakı, Zərdabi LTD MMC, 2014
11. Qarabağ: folklor da bir tarixdir, V kitab. Tərtib edənlər: İlkin Rüstəmzadə, Zəfər Fərhadov. Bakı, Elm və təhsil, 2012
12. Qarabağ: folklor da bir tarixdir, II kitab. Tərtib edən: İlkin Rüstəmzadə. Bakı, Elm və təhsil, 2012
13. Bayat F. Korkut Ata. Mitolojiden gerçekliyə Dede Korkut. Ankara, Karam, 2003
14. Cəfərov M.C. Hüseyin Cavid. Bakı, 1960
15. Qarayev Y. Seçilmiş əsərləri, 5 cilddə, I cild. Bakı, Elm, 2015

16. Cavid H. Seçilmiş əsərləri, 5 cilddə, II cild. Bakı, Elm, 2007
17. Tağıoğlu Ə. Dünya romantizm ənənələri və Hüseyn Cavid. Bakı, Elm və təhsil, 2017
18. Haqverdiyev Ə. Seçilmiş əsərləri, 2 cilddə, I cild. Bakı, Lider Nəşriyyat, 2005
19. Haqverdiyev Ə. Seçilmiş əsərləri, 2 cilddə, II cild. Bakı, Lider Nəşriyyat, 2005
20. Mütəllimov T. Əbdürəhim bəy Haqverdiyevin poetikası. Bakı, Yaziçi, 1988
21. Məmmədov K. Ə.Haqverdiyev. Bakı, Gənclik, 1970
22. Kitabi-Dədə Qorqud Ensiklopediyası, 2 cilddə, I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000
23. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1964
24. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005
25. Molla Nəsrəddin lətifələri. Tərtib edən: Sönməz Abbaslı. Bakı, Sabah, 2018
26. Qarabağ: folklor da bir tarixdir, VII kitab. Toplayıb tərtib edən: Ləman Süleymanova. Bakı, Zərdabi LTD MMC, 2014
27. Чернов Л. Гоголь и юродство. URL:<http://www.davidsbuendler.kz/node/179>
28. Гуревич А.Я. Проблемы средневековой народной культуры. Москва, Искусство, 1981

*Daxilolma tarixi: İlkin variant 08.01.2022  
Son variant 27.01.2022*